

# QARABAĞ

## AZƏRBAYCANDIR !



İlham Əliyev

"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

# SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 125 (6325) 16 iyul 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**Yevgeni Mixaylov:**  
"Qarabağın hansı statusundan danışmaq olar? Bu, Azərbaycanın bir hissəsidir!"

Azərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar gəldikcə daha çox baş verir. Eyni zamanda, erməni və ermənipərəst...



Bax 14

Təhsil İnkişaf Fondunun yaradılmasının -

**ÜSTÜNLÜKLƏRİ**

"Azərbaycanda Təhsil İnkişaf Fondunun yaradılması ilə bağlı ölkə başçısının Fərmanı hesab edirəm ki, bütövlükdə ölkəmizdə təhsil sisteminin inkişafına kifayət qədər dəstəyini verəcək. Bu Fond bütövlükdə...



Bax 5

## Şəhid ailələrinə və müharibə əlillərinə davamlı dövlət qayğısı

Prezident İlham Əliyev şəhid ailələrinin ən böyük hamisi olduğunu iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə növbəti dəfə görüşü deyilənlərin göstəricisidir



Bax 2



## Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib. Dövlətimizin başçısı, ilk...

Bax 2

Xankəndinə yürüş başlayır - Livanlı terrorçular Qarabağı tərk edir



Xankəndinə yürüş başlayır vanlı terrorçular Qarabağı tərk ed



## Paşinyan və üç fitnəkar Özündən 43 yaş kiçik sevgilisi ilə qovuşdu - Tatlısəs dilə gəldi

Deyəsən, Paşinyan və onu dəstəkləyənlər Dumanın əsərini yaman çox sevirler...




Bax 12

Məşhur müğənni İbrahim Tatlısəs bir müddət əvvəl özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir...

Bax 16



## Sürətli yaşayan insanlığın praktik tələbləri



Bax 11

## Vüqar Rəhimzadə:

"Şəhid ailələrinə və qazilərə qayğı davamlı xarakter alıb"



Bax 5



Şuşaya açılan atəşin pərdəarxası - ermənilər kimdən əmr alır?

Şuşaya açılan atəşin pərdəarxası - ermənilər kimdən əmr alır



**Erməni Kilsəsi inanlı kütləni yeni müharibəyə çağırır?**



Bax 15

**Bəhrüz Quliyev: "Yeni çağırışlar yeni tələblər müəyyənləşdirir"**



Bax 5

**"Neftçi" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində**



Bax 16



# Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı olub

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.

Dövlətimizin başçısı, ilk növbədə, həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. Prezident İlham Əliyev bildirdi ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi

qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.

Dövlətimizin başçısı, eyni zamanda, qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.



Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birləşimin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirdi.

Söhbət zamanı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi.

**A**zərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərək əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.

Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Xüsusilə, bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, mürəhəbədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir və onlara dövlətin qayğısı daimidir.

Elə iyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində də bir daha bildirdi ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir.

**"Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində ikinci Qarabağ müharibəsi öyrənilir"**

"Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir". Bunu Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində də bir daha bildirdi ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Dövlət başçısı bildirdi: "Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir. Biz bunu həm mətbuatda izləyirik, eyni zamanda, bizə bir çox yerlərdən müraciətlər daxil olur, bizim təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər". "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır", -deyən dövlət başçısı

# Şəhid ailələrinə və müharibə əlillərinə davamlı dövlət qayğısı

Prezident İlham Əliyev şəhid ailələrinin ən böyük hamisi olduğunu iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə növbəti dəfə görüşü deyilənlərin göstəricisidir



bildirdi ki, biz hazırlaşırıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq: "Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbiçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi - bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş vaxt qələbəyə gətirən amillər olmuşdur. Onu da bildirməliyəm ki, müharibə dövründə bir dəne də fərari olmamışdır. Amma Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Onların yarısı ölkədən qaçmışdır, yarisinə qarşı da cinayət işi açılmışdır. Amma sonra Ermənistan rəhbərliyi götür-qoy elədi, dedi ki, bu on min nəfəri burada necə həbs edə bilərlər. Ona görə onları əfv etdi. On mindən çox fərari olmuşdur. O məşhur kadrların hamısı həqiqətdir ki, səngərlərdə Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax, budur bizim nailiyyətimiz. Amma bizdə bir nəfər də olsun, döyüş meydanından qaçmadı, əksinə, hospitallarda yaralı vəziyyətdə olanlar da həkimlərinə deyirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdıraq. Bəli, bir çoxları da qayıdıb və həlak olub".

**"10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub"**

"Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yeni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar". Bu barədə Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində çıxışı zamanı bildirdi. Dövlətimizin başçısı qeyd edib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Son illər ərzində bu sahədə çox böyük işlər görülüb. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə 3 minə-dək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm: "Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gərdüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir".

Dövlətimizin başçısı onu da vurğulayıb ki, Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük: "Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə

təbiiq olunan prinsiplər öz unikalığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münafiqələr olub, ancaq mən elə bir ölkə tanıyıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərsin. Ermənistan da itkilər verib və ikinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yeni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır".

**"Biz müharibə dövründə evlərini itirmiş mülki şəxslərin də problemlərini həll edirik"**

"Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik", -deyən dövlət başçısı müharibə dövründə Ermənistanın mülki əhalini atəşə tutduğunu, hərbi cinayətlər törətdiyini, qadağan edilmiş silahlardan istifadə etdiyini vurğulayıb: "Ermənistan uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyektı dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir. Yəni də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir". Dövlət başçısı bildirdi ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.

**"Qazilərimizin məşğulluq məsələləri həll olunur və bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir"**

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, ümumiyyətlə, bu kateqoriyadan olan insanlara dövlət daim diqqət və qayğı göstərir: "Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiiidir", -deyən dövlətimizin başçısı qeyd edib ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərlər: "Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir.

Ardı Səh. 3

Əvvəli Səh. 2

Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonları keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri gəldikcə daha da genişlənəcək". Azərbaycan Prezidenti çıxışı zamanı qeyd edib ki, son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir: "Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır", -deyən dövlət başçısı bildirib ki, bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq: "Dövlət tərəfindən onlara vasitələr verəcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir".

**"Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındaıyq"**

"Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbcilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılıb. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır". Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənşillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib.

Dövlət başçısı deyib ki, indi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər: "Bax, bunu biz edirik. Əlbəttə, bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbcilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındaıyq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitməmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışdırdı və bunun acısını indi çəkir. Bizim isə sözüümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi". "Mən şəhid ailələri ilə 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də onların məişət problemlərini həll edim. Eyni zamanda, bildirdim ki, onlar üçün bütün bu məişət problemlərindən daha vacib məsələ onların övladlarının qisasının alınmasıdır".

Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənşillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib. "Mən bunu çox yaxşı başa düşürdüm və biz hamımız onların qisasını almaq istəyirdik və almali idik. Deyirdim ki, onların qanı yerdə qalmayacaq və bu gün gəldi. Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışdıq, geri qaytarmışdıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalyıq" - deyər Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, şəhidlərimiz haqq yolunda Vətən uğrunda həlak olublar:

# Şəhid ailələrinə və müharibə əlillərinə davamlı dövlət qayğısı

Prezident İlham Əliyev şəhid ailələrinin ən böyük hamisi olduğunu iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə növbəti dəfə görüşü deyilənlərin göstəricisidir



"Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılıb. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər".

**"Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var!"**

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, indi yeni dövr - quruculuq dövrü, postmünaqişə dövrü başlayıb: "Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizim, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik".

Dövlətimizin başçısı vurğulayıb ki, əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb: "Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq". Azərbaycan Prezidenti, həmçinin onu deyib ki, biz ordumuzla bağlı yeni planları həyata keçiririk: "Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışdıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırmaçarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var".

**"Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə"**

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, iyulun 7-də imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəs-



salam: "Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dedə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dedə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dedə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".

"İndi bütün kommunikaşiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dedə-baba torpaqlarına qayıdacaq", -deyən dövlət başçısı vurğulayıb ki, "üç-tərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə".

**Ali Baş Komandanın Ermənistanla xəbərdarlıq: "Yaxşı fikirləşsinlər, sonra gec ola bilər"**

"Bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər". Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib. Dövlət başçısı bir daha vurğulayıb ki, bu gün Ermənistan qalib ölkənin təklifi ilə razılmalıdır: "Bu gün bir məsələyə də toxunmaq istəyirəm. Mən bunu artıq bir neçə dəfə səsləndirmişəm. Hesab edirəm ki, sizin qarşınızda buna da aydınlıq gətirməliyəm. Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dedə-baba torpağında rahat yaşayacaqlar".

Bəli, göründüyü kimi, vətəndaş dövlətin arxasında olduğu kimi, dövlət də vətəndaşının arxasındadır. Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Çünki məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Təsədüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Hətta pandemiya şəraiti səbəbindən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olur. Bu zaman ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınır. Azərbaycanda tələbələrəndən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu, sosial sahədə görülən işlərdə praktiki olaraq təsdiqini tapır.

Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər təsdiqləyir ki, dövlət hər zaman bu kateqoriyada olan insanların yanındaıdır. Bir sözlə, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

RƏFİQƏ KAMALQIZI



## “Biz hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Azərbaycan dövlətinin, xalqının dəstəyini gördük”

**T**ürkiyə Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Türkiyə-Azərbaycan dostluq əlaqələri, Şuşa Bəyannaməsi, həmçinin Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhd ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, Azərbaycanda diplomatik fəaliyyətə başladığınız münasibətlə sizi təbrik edir, işinizdə uğurlar arzulayırıq. İnanırıq ki, fəaliyyətiniz dövründə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədr bir-birinə bağlı, yaxın olan ölkələr yoxdur.

- Təbrik üçün təşəkkür edirəm. Öncə onu demək istəyirəm ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə vermək mənim üçün şərəfdir. Bilirəm ki, AZƏRTAC və Türkiyənin “Anadolu” Agentliyi bir-biri ilə sıx əməkdaşlıq edən və bərabər səviyyədə fəaliyyət göstərən media qurumlarıdır.

Türkiyə-Azərbaycan dostluğu barədə çox deyilib, çox yazılıb. Əsas mahiyyət isə ondan ibarətdir ki, ölkələrimiz arasında əlaqələrdən heç bir tərəf mənfəət, qazanc güdmür, bu münasibətlər sırf dostluq əsasında qurulub. İki qardaş ölkənin əlaqələri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin dediyi kimi, bir çərçivədə sığışıq. Bu çərçivə iki ölkənin qardaşlığı üzərində ucalır.

Ölkələrimiz arasında münasibətləri gözəl xarakterizə edən bir ifadə var- iki ananın bir oğlu, bir amalın iki qolu. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi, Azərbaycan və Türkiyə doğrudan da bir ananın iki övlətidir. Biz eyni kökə, dilə, mənsub xalqıq. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə-Azərbaycan qardaşlığını, dostluğunu ən gözəl şəkildə ulu öndər Heydər Əliyev ifadə edib. Qısaca desək, kədərli bir, sevinçli bir olan iki millətin qardaşlığı, dostluğu strateji zəminə daşınıb. Yenə də təkrar edirəm, bizim dostluğumuzda, qardaşlığımızda xeyir güdülməyib.

Tarixdə bu dostluğun önəmini göstərən çoxlu nümunələr var. 1918-ci ildə Osmanlı dövləti bütün cəbhələrdə savaşıma, özü də çətin vəziyyətdə olmasına baxmayaraq, tərəddüd etmədən bolşevik və daşnaqlara qarşı vuruşmaq üçün Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Bu ordunun əsgərləri Bakı və ətraf qəzalarda türk-müsəlman əhalisinə qarşı soyqırımının qarşısının alınmasında böyük rol oynadılar. Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncəyə çatanda onun 20 minlik ordusu var idi. Bu, bir qardaşın çətin anında digər qardaşın yardımına yetişməsidir. Türkiyə və Azərbaycanın bir-birinə qardaş dəstəyini hələ bu hadisədən əvvəl Çanaq-

qala döyüşündə də görmüşdük. Hələ Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ilə çar Rusiyası arasında qarşıdurma başlayanda azərbaycanlılar gizli yollarla keçərək türk qardaşlarının köməyinə gəldilər. Azərbaycan həm əsgər, həm də maddi baxımından öz köməyini göstərdi. Bizim övladlarımız sizin, sizin övladlarınız isə bizim övladlarımız oldu. Bakıda, Gəncədə uyuyan türk əsgərləri həm də Azərbaycanın oğullarıdır.

- Cənab səfir, iyulun 15-i qardaş Türkiyə üçün həm ağır, həm də qürurlu gündür. Təsədüfi deyil ki, bu gün Türkiyədə “Demokratiya və Milli Birlilik Günü” kimi qeyd olunur. Bəs il əvvəl növbəti dövlət çevrilişi cəhdinə məruz qalan Türkiyə çox çətin günlər yaşadı, ciddi sınaqlardan çıxdı, şəhidlər verdi. Azərbaycanda da bizim həyəcanla izlədiyimiz həmin hadisələrlə bağlı nə demək istərdiniz?

- Türkiyədə dəfələrlə hərbi çevriliş cəhdləri olub. İyulun 15-dəki dövlət çevrilişi cəhdi isə digərlərindən fərqlənir. Bütün dövlət qurumlarının, o cümlədən ordunun və polisın içərisinə yerləşdirilən bu qüvvələrin planı dövləti ələ keçirmək idi. Amma Türkiyə dövləti və türk xalqı buna imkan vermədi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çağırışı ilə insanlar küçələrə, meydanlara axışaraq tankların qarşısına çıxdılar. Bir sözlə, vətəndaşlarımız həyatlarını təhlükəyə ataraq Vətənə sahib çıxdılar. Necə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlı qardaşlarımız tankların qarşısına əliyalın çıxmışdılar. Bu, millət, Vətən və bayraq sevgisidir. Türk insanı milli birliyə, dövlətçiliyə xələl gəlməsinə dəyə, canını qurban verdi. Türk xalqı həmin gün öz rəhbərinin, seçilmiş hökumətinin müdafiəsinə qalxaraq zəfər qazandı. Həmin gün Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə apardı. Biz bu hadisələrdə də Azərbaycan dövlətinin, xalqının dəstəyini gördük və bunu unutmurduq.

Təsəvvür edin, Türkiyə şərqdən Suriyada, İraqda PKK təhdidi ilə qarşı-qarşıya mübarizə apardığı bir zamanda, həm də içərimizdəki xainlərlə - fetöçülərlə mübarizə aparmalı oldu. Eyni ilə Osmanlı dövlətinə olan hücum kimi. Çox şükür ki, Türkiyə bu sınaqdan da çıxıb bildi. Təsəvvür ki, dövlət çevrilişi cəhdinin ağır nəticələri oldu. 15 iyul hadisələri zamanı 250-dən çox insan həlak oldu, hazırda 2193 qazımız var. Onların bəzilərinin müalicəsi hələ də davam edir. Dövlətimiz şəhidlərin ailələri və qazılar üçün əlindən gələni edir. Başda Ömər Halisd-



### Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının AZƏRTAC-a məxsusi müsahibəsi

mir, Erol Orçak, İlhan Varank, müxbir Mustafa Canbaz olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimize şəfa diləyirəm.

Onu da demək istəyirəm ki, FETÖ yalnız Türkiyənin problemi deyil, həm də başqa ölkələrin problemi. Çünki bu terror təşkilatının üzvləri qaldıqları ölkələr üçün problemlər yaratmaqda davam edəcəklər. Başda Azərbaycan olmaqla, Türk dünyası lazımi tədbirlər görərək, FETÖ bəlasından xilas olmağı bacardı. Qardaş ölkələrin acı və problem yaşaması üçün bunu bilmələri vacibdir.

Dövlətimiz 15 iyul hadisəsindən ibrət götürərək Türkiyəni daha da gücləndirmək, söz sahibi etmək üçün mühüm işlər gördü. Türkiyə dövləti bir daha bunları yaşamamaq üçün lazım olan bütün tədbirləri görməkdə davam edir. Biz tarixin dərslərindən ibrət götürməli, baş verənləri unutmamalıyıq.

- Cənab səfir, bu günlərdə Gəncə şəhərinə səfər etmişiniz. Səfər təəssüratlarınızı bölüşməni istərdik.

- Azərbaycanın qədim şəhərlərindən olan Gəncədən yenidən qayıtmışam. Orada olduğum müddətdə bir sıra yerlərə baş çəkdik. Həmçinin Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də oldum.

Gəncədə mənə yüz il əvvəl baş verən maraqlı hekayələr danışdılar. Gəncəli 1918-ci ildə bolşevik və daşnaqlarla döyüşlər zamanı yaralanan türk əsgərlərini evlərində gizlədir, yaralarını sarıyırlarmış. Yaralı türk əsgərləri vəfat etdiyi təqdirdə isə, onları öz valideynlərinin, övladlarının yanında dəfn edilmiş. Bu, bizim nə qədər yaxın və doğma xalqlar olduğumuzu təsdiqləyən çoxsaylı tarixi faktlardan yalnız biridir.

- Azərbaycanda qardaş Türkiyənin dəstəyini növbəti dəfə sentyabrın sonlarında başlayan 44 günlük Vətən müharibəsində də gördük...

- Doğrudan da biz bu qardaşlığı Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad etmək uğrunda apardığı Vətən müharibəsində bir daha gördük. Türkiyə Azərbaycanın haqq mübarizəsində onun yanında oldu, mənəvi və siyasi dəstəyini əsirgəmədi.

Azərbaycan 44 günlük savaşda şəhidlər versə də, Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa

etdi. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi bu dostluğa, qardaşlığa öz möhürünü vurdu. Bu sənədin mənəvi və strateji əhəmiyyəti çox böyükdür. Qars müqaviləsi Naxçıvanın zəmanətirdisə, Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin təminatıdır. Bu tarixi sənədin imzalanması o deməkdir ki, bundan sonra Azərbaycan üçün kənardan gələ biləcək hər hansı bir təhdid, həmçinin Türkiyə üçün də bir təhdiddir.

2021-ci il 15 iyun tarixi Azərbaycanın və Türkiyənin tarixinə yazıldı. Zaman keçdikcə bu sənədin nə qədər önəmli və əhəmiyyətli olduğu daha dərinləndirəcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, bu coğrafiyada sülh şəraitində birgə yaşamağı qəbul etməlidir. Şuşa Bəyannaməsi də Qafqazda, Xəzər hövzəsində sülhü və təhlükəsizliyi təmin etməyə yönəlib.

- Cahit bəy, necə düşünürsünüz, Zəngəzur dəhlizinin açılması region ölkələrinin siyasətində və iqtisadiyyatında nə kimi rol oynayacaq?

- Şuşa Bəyannaməsində ən mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi sadəcə, Azərbaycanla Türkiyəni deyil, həm də Qərblə Şərqi birləşdirəcək. Yeni Çindən bir qatar çıxıb Londona gəndə sadəcə, Çinin mallarını götürməyəcək, həmçinin Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın da mallarını daşıyacaq. Təbii ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın da ticarətinə, iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu dəhliz həm də ölkələrin siyasi müstəvidə anlaşmasında mühüm rol oynayacaq.

Ümummilli lider Heydər Əliyev Xəzərdən neft çıxarılmasında xarici şirkətlərin fəaliyyətinə səlahiyyət verdiyi kimi, burada da müsbət tərəflər çoxdur. Qərb şirkətlərinin Azərbaycanda olması ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdir. Bu, Ulu Öndərin böyük siyasi manevari olaraq dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan üçün çox vacib idi. Zəngəzur dəhlizinin açılması da eyni ilə region ölkələrinin hər birinin xeyrinədir.

- Müsahibə üçün təşəkkür edirik.

## “Əl-Hərir”: Qafqazın ən gözəl şəhəri Şuşa öz gözəl ruhunu geri qaytarır

**A**zərbaycanın Şuşa şəhəri. Burada təbiət özü-özlüyündə çox şey deyir, milli irs və abidələr min illər əvvəlki tarixə şahidlik edir. Şəhər Azərbaycanın qərbində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə salınıb.

Şuşa Qırxqız, Murov, Bağçıran, Sarıbaba dağları ilə əhatə olunub. Bu mövqeyi onu təkcə Qarabağda deyil, bütün Qafqazda ən gözəl məkana çevirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əlcəzairin “Əl-Hərir” xəbər portalında dərc edilən “Qafqazın ən gözəl məkanı olan Şuşa gözəl ruhunu geri qaytarır” serlovhəli məqalədə yer alıb.

Misirli jurnalist Husam Əbdüləlimin müəllifi olduğu məqalədə Qarabağın döyünən ürəyi Şuşa şəhərinin təbiəti və abidələri, eləcə də burada aparılan bərpa-tikinti işləri haqqında məlumat verilir. Qeyd edilir ki, xalqımızın xüsusi məhəbbət və sevgi bəslədiyi bu şəhər 30 il idi tərk edilmiş vəziyyətdə idi. Azərbaycanın işğal edilmiş əraziləri kimi, Şuşa da ötən ilin sonlarında işğaldan azad edilib. Uzun müddət işğal altında qalsa da, Şuşa öz gözəlliyini, əsrarəngiz təbiətini qoruyub saxlayıb. Şuşadan fərqli olaraq, geri qayta-



rilmiş digər rayonlarda daş üstə daş qalmayıb. Həmin rayonlarda minlərlə ev dağıdılıb, onların yalnız izləri və ya dağıntıları qalıb. Halbuki, vaxtilə bu bölgədə bir milyona yaxın insan yaşayıb. Onlar 1990-cı illərin əvvəllərində doğma yurd-yuvalarından didərgin salınıblar.

Yazıda bildirilir ki, 17 məhəllədən ibarət olmuş Şuşanı hazırkı mənzərəsi çox fərqlidir. İndi Azərbaycan hökuməti şəhəri inkişaf etdirmək, onun əvvəlki ruhunu qaytarmaq üçün strateji planın icrasına başlayıb. Plana əsasən, Şuşa dünyada ən böyük turizm və kurtort şəhərinə, eləcə də daxili və xarici turizm üçün müalicəvi istirahət mərkəzinə çevriləcək. Şəhərdə inkişaf və yenidənqurma prosesinə artıq start verilib. Oradakı qədim tarixi tikililər, eləcə də 3 qədim məscid və 1 kilsənin təmiri aparılıb.

Müəllif yenidənqurma işlərinin Azərbaycanın azad olunmuş digər rayonlarında da sürətlə davam etdiyini qeyd edir, Şuşa şəhərindən 80 kilometr məsafədə yerləşən Füzuli Beynəlxalq Hava Limanının, eləcə də avtomobil yollarının, digər infrastruktur layihələrinin həyata keçirilməsinin regionda iqtisadi inkişafa töhfə verəcəyini bildirir.



## Vüqar Rəhimzadə: “Şəhid ailələrinə və qazilərə qayğı davamlı xarakter alıb”

**“D**övlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bir daha bəyan etmişdir ki, bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanında, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və ikinci Qarabağ müharibəsi dövründə bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir.



Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd etmişdir ki, bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı vədlərimiz yerinə yetirilib. Son 17 ilin təhlili göstərir ki, dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu müddətdə ərazi bütövlüyümüzün təmin olunması, işğalla son qoyulması əsas məqsədimiz olub. Məhz 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə məqsədimizə nail olduq. Bu gün artıq yeni dövr-bərpə və quruculuq mərhələsi uğurla davam etdirilir. İşğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması fonunda görülən genişmiqyaslı işlər qürurumuz, sabaha böyük inam və ümidimiz, ən əsas bir vaxtlar “Dağlıq Qarabağ” adlanan ərazi vahidinin yoxludur. Qeyd olunan mərasimdə də bir daha bildirildiyi kimi, Qarabağ iqtisadi rayonunun yaradılması, bütün Qarabağa aid olan rayonların burada birləşməsi, Şərqi Zəngəzur iqtisadi rayonunun təşkil və sair kimi biri-birindən önəmli addımlar artıq Dağlıq Qarabağ məsələsinin həllini tapdığını, ölkəmizin inkişafında yeni səhifənin açıldığını təsdiqləyir. Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, hər bir dövlət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyətini diqqət mərkəzində saxlamaq önəmlidir: “Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaşa diqqət və qayğı olan dövlətlər layiqincə gələ bilirlər. Azərbaycan təkmil islahatları, sosial-iqtisadi inkişafı, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması ilə dünyaya özünü sosial dövlət kimi təqdim edib. Ən çətin məqamlarda belə Azərbaycan dövləti vətəndaşının sosial müdafiəsini, rifahını unutmur, heç bir sosial layihə təxirə salınmır. Buna əmin olmaq üçün artıq iki ilə yaxındır davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başladığı andan Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə diqqət yetirmək kifayətdir. Dövlət başçısı daim müvafiq strukturlarından tələb edir ki, iqtisadi islahatlar dərinləşdirilməli, sosial layihələr uğurla həyata keçirilməlidir. Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramının həyata keçirilməsi də bunun bariz nümunəsidir”.

“Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda canından keçən şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir” söyləyən baş redaktor qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanırlar, mühüm tədbirlər həyata keçirilir.

V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və mü-

haribə əlillərinə qayğısı ölkə ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanırlar: “Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakterli ilə diqqət çəkir. Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi davamlı olaraq müasir tələblərə cavab verən fərdi evləri və çoxmənzilli yaşayış binalarını tikib onların istifadəsinə verir, eyni zamanda, qazilərin məşğulluq məsələləri həllini tapır. İyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı Azərbaycan dövlətinin bu kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğısının daha bir nümunəsidir. Dövlət başçısı İlham Əliyev qeyd olunan mərasimdə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, qazilərimizin məşğulluq məsələləri həll olunur, çağırışlara özəl sektor müsbət reaksiya verir. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonunun keçirilməsi həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir”.

Baş redaktor ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yarananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Bildirib ki, Fondun toplanan vəsaitlər hesabına şəhid ailələrinin və qazilərinin məişət şəraitini yaxşılaşdırılır, kreditlərinin, təhsil haqlarının, tibbi xidmətlərin ödənilməsi həyata keçirilir.

V.Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, statistik rəqəmlərə müraciət etdikdə istər Vətən müharibəsindən əvvəl, istərsə də sonra şəhid ailələrinin, qazilərimizin daim dövlətin diqqətində olduğunu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımların atıldığını açıq-aydın görürük: “Prezident İlham Əliyevin mərasimdəki çıxışında vurğuladığı kimi, şəhidlərin qanı yerdə qalmadı, onların qəhrəmanlığı hesabına Azərbaycanın işğal altında olan torpaqları azad edildi. Vətən oğullarının qəhrəmanlığı nəticəsində bu gün qürurla torpaqlarımızın işğaldan azad olumasından danışıırıq. Dövlətimiz müzəffər dövlət, xalqımız müzəffər xalq kimi yaşayır. Möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, bu, şəhid ailələri üçün təselli ola bilər”.

## Bəhruz Quliyev: “Yeni çağırışlar yeni tələblər müəyyənləşdirir”



**“A**zərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və indi də belədir. Bu gün Azərbaycan mediası milli adət-ənənələrimiz, milli ideologiyamız, tariximiz, dilimiz və dinimizi qorumaq, bu dəyərlərimizi gənc nəsələ təbliğ etmək işinə böyük töhfə verir. Müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının elə bir tədbiri yoxdur ki, mediada işıqlandırılmasın. Mediada bu istiqamətə xüsusi diqqət həm də milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq, bu mövzunu daim gündəmdə saxlamaq məqsədi daşıyır”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında SƏS Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Bəhruz Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev həmişə jurnalistlərlə yaxın təmasda olmuş, onların sosial, maddi və mənəvi problemləri ilə maraqlanmış və qələm əhlinə heç vaxt öz köməyini əsirgəməmişdir: “Hesab edirəm ki, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi Ümummilli Liderin Azərbaycan mediası və cəmiyyəti qarşısında mühüm xidmətlərindən biridir.

Prezident İlham Əliyevin prezidentliyi dövründə isə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın forma-

laşması və inkişafı olmuşdur. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar.”

Bəhruz Quliyev bildirib ki, yeni çağırışlar yeni tələblər müəyyənləşdirir: “Onların yerinə yetirilməsi şərtidir. Əminəm ki, yeni yaranmış Medianın İnkişafı Agentliyi bu baxımdan üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq.”

“Sevindirici haldır ki, bu gün “SƏS” qəzetinin bazasında yaradılmış “SƏS” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından da 13 il ötür. SİA fəaliyyət göstərdiyi 13 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib. Artıq 2008-ci ildən qəzetin maddi və intellektual bazasında yaradılmış, müasir informasiya siyasətinə uyğunlaşan, üç dildə “SƏS” İnformasiya Agentliyi (sia.az) fəaliyyət göstərir ki, qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib. Mən deyərdim ki, “SƏS”in oturmuş təcrübəsinin üzərində bu gün böyük bir məktəb yaranıb. İnformasiya agentliyi qocaman işçilərin təcrübəsindən bəhrələnərək hazırda yeni nəsil jurnalistlər yetişdirir. Vaxtilə SİA-da işləmiş, yetişmiş jurnalistlər bu gün ölkənin aparıcı mətbuat orqanlarında və dövlət qurumlarında çalışırlar. Təbii ki, SİA-nın Azərbaycan mətbuatının inkişafına verdiyi bu töhfə bizi sevindirir” - deyərək, Əməkdar jurnalist Bəhruz Quliyev bildirib.

## Təhsil İnkişaf Fondunun yaradılmasının - ÜSTÜNLÜKLƏRİ

**“A**zərbaycanda Təhsil İnkişaf Fondunun yaradılması ilə bağlı ölkə başçısının Fərmanı hesab edirəm ki, bütövlükdə ölkəmizdə təhsil sisteminin inkişafına kifayət qədər dəstəyini verəcək. Bu Fond bütövlükdə təhsil layihələrinin, təhsillə bağlı proqramların icrası, təhsilin maddi texniki bazasının yenilənməsi istiqamətində fəaliyyət göstərəcək. İndiki dövrdə bu istiqamətdə fondun fəaliyyətə başlaması ölkəmizdə təhsillə bağlı cənab Prezident və ölkənin siyasi rəhbərliyi tərəfindən son illərdə həyata keçirilən ardıcıl işlərin növbəti mərhələsidir. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti **İlqar Orucov** deyib.



Onun sözlərinə görə, Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində ölkəmizdə xeyli işlər görülür və Azərbaycan əsli təhsilə ciddi investisiya qoyan ölkələrdən biridir: “Heç təsadüfi deyil ki, Azərbaycanda ən müasir səviyyəli məktəb kompleksləri inşa olunur, məktəblərin maddi-texniki bazası yaxşılaşdırılır və inkişaf çox sürətlidir. Bu inkişafın tempini tutmaq üçün təhsil investisiyalarının cəlb olunması zamanın da tələbidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda Təhsil İnkişaf Fondunun yaradılması gələcəkdə ölkəmizin qabaqcıl yerlərdən birini tutmaq istiqamətində atılmış vacib addımlardan biridir. Bu baxımdan ölkəmizdə təhsilə nə qədər vəsaitlər cəlb olunsaydı, investisiyalar yatırılıbsa bu bütövlükdə Azərbaycanın etibar edə biləcəyimiz gələcəyin intellektual insanının formalaşdırılmasına yönəldilmiş sərmayə olacaq. Beləliklə biz ölkəmizin uğurlu gələcəyindən danışı biləcəyik”.

Ekspert sözlərinə belə davam edib: “Artıq Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və 30 il müddətində torpaqlarımızın işğal olması əsliində bu prosesi lən-

gidirdi. Buna baxmayaraq, ölkəmizdə dövlət büdcəsinin əhəmiyyətli hissəsi əsliində ölkə büdcəsində ikinci yeri alan təhsil sektorudur. Bu da təsadüfi deyil. Ölkəmizdə 30 il müddətində işğala məruz qalmış torpaqlarımızın azad edilməsi istiqamətində hərbi sahəyə kifayət qədər investisiya ayrıldı və biz bunun nəticəsində 44 gün ərzində öz torpaqlarımızı düşməndən azad etdik. Eyni zamanda, bu müddət ərzində bir milyondan çox məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar dövlət investisiya qoydu”.

“Əsliində 44 günlük müharibədə qələbəmizi təmin edən əsas faktorlardan biri də o idi ki, Azərbaycan insanı təhsilli və savadlıdır. Təlim təhsil təbiyyə prosesinin düzgün qurulması həm də bizim qələbəmizi şərtləndirdi. Çünki, 44 günlük müharibədə canından keçən, vətən uğrunda şəhid olan, müharibədə cəsurluq göstərən döyüşçülər Azərbaycan məktəbinin yetişdirmələridir və bu illər ərzində Azərbaycan təhsilinə qoyulmuş investisiyaların, vəsaitin, diqqətin, qayğının nəticəsi hər bir meydanında da özünü bir daha nümayiş etdirdi”.

“Biz hər zaman təhsildən danışılanda, tərbiyə məsələsinə də önəm götürməliyik. Çünki təhsil və tərbiyə vahid bir sistemdir. Bu sistemdə savadlı Azərbaycan vətəndaşı yetişdirmək, əmək bazarının tələblərinə cavab verəcək peşəkar kadrlar hazırlamaq, ölkənin kadr bankını yeniləmək birbaşa təhsilin vəzifələrindən biridir. Milli dəyərlərə, milli köklərə, Azərbaycana sədaqət ruhunda vətəndaş yetişdirmək də təhsilin vəzifəsidir. Artıq Azərbaycanda yeni dövr başlayır və bu quruculuq prosesində ölkə rəhbərimizin məhz təhsilə bu qədər önəm verməsi təsadüfi deyil. Bu, düşünülmüş proqramatik əsliində siyasətin davamıdır. Düşünürəm ki, Təhsil İnkişaf Fondu təhsillə

bağlı layihələrin maliyyələşdirilməsi, təhsil infrastrukturunun yenilənməsi, eyni zamanda təhsilə əlavə dövlət büdcəsindən kənar vəsaitlərin cəlb olunmasına gətirib çıxaracaq ki, bu da xeyli faydalıdır. Biz öncədən fondun uğurlu nəticələrini bir neçə ildən sonra əyani şəkildə görəəcəyik. Təhsilə qoyulmuş investisiya dövlətin gələcəyinə qoyulmuş investisiyadır”.

**Məsələ üzrə təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi də münasibət bildirib:** “Cənab Prezidentin verdiyi sərəncam əsasında təhsilin inkişafı fondu yaradıldı. Əs-



lində fondan, maliyyə imkanlarından, resurslarından düzgün istifadə olunsaydı, düşünürəm ki, təhsilin inkişafı üçün müəyyən qədər təkan vermiş ola bilər. Nəzərə alsaq ki, biz burada fondun əldə ediləcəyi hansı ki, vəsaitlər var bunun müəyyən yerlərdən əldə olunması öz əksini tapıb. Bunlar hansı ki, qrantlar hesabındadır əlavə sahibkarlıq fəaliyyətindəndir və yaxud da müxtəlif ianələrdir. Yeni onların hesabına büdcə formalaşacaq və o büdcədən də müəyyən təhsil layihələri həyata keçirilməsi üçün istifadə olunacaq”.

Elçin Əfəndi sözlərinə davam edib: “Ümidvaram ki, bu fond üçün müəllimlərin əməkhaqqından tutulmaz. Biz bəzən bunu müşahidə edirik ki, müəllimlərdən fond pulu tutulur. Digər yöndən büdcəyə pulun yığılması gələcəkdə təhsillə bağlı müəyyən layihələrin inkişafına təkan verə bilər. Bu layihələrdə əsasən təhsil haqqı yüksək olan tələbələrə və ya müvafiq kreditin ayrılması həmin tələbələrə müəyyən güzəştlərin olması, onların təhsil haqlarının qarşılınması kimi işlərdə istifadə etmək mümkündür”.

Ayşən Vəli



**T**ürkiyədə 15 iyul hərbi çevriliş cəhdinin beş ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanla məktub ünvanlayıb. Məktubda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur: “Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin növbəti ildönümüdür.

Bu çevriliş cəhdi Türkiyə dövlətinə qarşı yönəlmiş xain plan idi. Sizin qəhrəmanlığınız və Türkiyə xalqının Sizə olan sevgisi sayəsində qardaş ölkəniz bu çətin sınaqdan daha da güclü çıxmışdır. “Demokratiya və Milli Birlik Günü” xalqınızın öz dövlətçiliyinə və demokratik ənənələrinə sadiqliyinin bariz nümunəsidir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm”.

Məktubda o da vurğulanıb ki, Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında həmişə olub və bundan sonra da olacaq: “Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətəkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir. Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdılar”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ünvanladığı məktubda o da bildirilir ki, bütün məsələlərdə Azərbaycan həmişə Türkiyənin yanındadır: “Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə hər zaman Azərbaycanla həmrəy olmuş, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişdir.

İyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi tərxiyəyə tövənlənmişdir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti xəyanətəkar aqressiya aktıdır və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbiçiləri, eyni zamanda, mülki şəxslər həlak olmuş və yaralanmışdır. Azərbaycan Ordusu bu tərxiyəyə layiqli cavab vermişdir. Şəhidlərimizin qisası alınmışdır. Onların qanı yerdə qalmamışdır, bundan sonra da qalmayacaqdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər”.

Azərbaycan Prezidenti Türkiyə Prezidentinə ünvanladığı məktubunda onu da vurğulanıb ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir: “Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın tərxiyəyə ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz.



# Türkiyədə 15 iyul çevriliş cəhdinin 5-ci ili



## Prezident İlham Əliyev: “Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə verir”

Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafələrinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir”.

### 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi

Çevrilişə cəhdi ilə bağlı TRT-də yayımlanan məlumatda bildirilir ki, çevriliş edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığı, ölkədə fəvqəladə vəziyyət və küçəyə çıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı reisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistrallar yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qı-

yamçı hərbiçisi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbiçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbiçisi, hakim, prokuror saxlanıldı.

İstanbuldakı Boğaziçi və Fatih Sultan Mehmet köprüsünün jandarma tərəfindən bağlanması ilə başlayan vaxda, TBMM başqanı İsmail Kahraman və təxmini 50-yə qədər millətvekili məclisə olduğu vaxd F-16 döyüş təyyarələri məclis üzərində uçuş edərək parlamenti dörd dəfə bombaladı. Ankaranın Beştepe səmptində yerləşən Cümhurbaşkanlığı Sarayına bombalama cəhdi olsada da uğurlu olmamışdır. Muğla'nın Marmaris bölgəsində bir oteldə olan prezident Recep Tayyip Ərdoğanla qarşı sui-qəsdə cəhd olundu. Baş qərargah reisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandiri Abidin Ünal və Jandarma Baş komandiri Galip Məndi çevrilişə gerçəkləşdirən əsgərlər tərəfindən girov götürüldü.

Hadisələr bağlı olaraq Prezident Recep Tayyip Ərdoğan, CNN Türkdə FaceTime vasitəsi ilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalq meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırırdı. Bununlada ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi.

### Rəcəb Tayyib Ərdoğan: “15 iyul çevriliş cəhdinin arxasında daha böyük şəbəkə var”

“15 iyul çevriliş cəhdi FETÖ-nun əli ilə həyata keçirilən, arxasında daha böyük şəbəkənin olduğu tariximizdən ən böyük xəya-

nətlərdən biridir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib və bildirib ki, ölkəmizi diz çökdürmək təşəbbüsləri bu müqəddəs mübarizələrə baxmayaraq sona çatmamışdır: “Yeni hədəf iqtisadiyyatımız idi. Gecəyarı əməliyyatları ilə dəfələrlə hücum keçdik. Biz xaricdəki qızıllarımızın hamısını ölkəmizə gətirmək, valyuta ehtiyatlarımızı qüvvəndirməklə hazırlıklarımızı qabaqcadan etmişdik. Həmd olsun, bu prosesi ən az zərərle geridə qoyduq. Əlbəttə, çətinliklər yaşayırıq. Hədəflənən nəticələrlə çətinliklər arasında dağlar qədər fərq var. Gəzi hadisələrində məqsəd nə idisə, iqtisadiyyatımıza hücumların da məqsədi eynidir”.

Ümumi olaraq İstanbuldakı toqquşmalarda 17 hərbiçisi həlak oldu. 15 iyul hadisələri zamanı 248 nəfər öldürülüb, 2196 nəfər isə yaralanıb.

15 iyul hərbi çevriliş cəhdi Türkiyədə böyük dəyişikliyə səbəb oldu. Hökumət bir sıra ordu qurumlarını, o cümlədən Hərbi Tibbi Akademiyani, hərbi məktəbləri mülkiləşdirdi. Ordu üzərində siyasi nəzarəti artırdı. Bəli, bu həqiqətdən də belədir. Tarix boyu da belə olub - heç kim xalqın iradəsinə qalib gələ bilməz. Xalqın iradəsi ilə formalaşmış istənilən hakimiyyət ölkədəki bütün iradələrin üstündə durur və ona qalib gəlmək hələ indiyədək heç kimə müəssər olmayıb, bundan sonra da olmayacaq.

Məhz bunun nəticəsi idi ki, Türkiyədə də xain qüvvələr xalqın iradəsinə qalib gələ bilmədilər. Sonda ayağa qalxan xalq öz canını qurban verərək bu çevrilişin qarşısını aldı. Daha bir dərs ondan ibarət oldu ki, insanların həyatı ilə oynamaq, insanların həyatı üzərində özünün siyasi, subyektiv maraqlarını qorumaq cəhdi iflasa uğramalıdır və uğradı. Türkiyədə 250 nəfərin ölümünə səbəb olan insanlar bu gün cəzalarını alırlar. Hər bir dövlətin gücü, onun sabitliyinin təməli ilk növbədə xalqın iradəsinə söykənir. İkinci tərəfdən, bu iradəni daşıyan hakimiyyətin ölkədə qanunçuluğu yüksək tutumasını, günahı olanların mütləq şəkildə cəzalandırılmasını və günahsız insanların cəzalarından xilas olunmasını ehtiva edir.

Ötən 5 il ərzində Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın gördüyü tədbirlər artıq öz bəhrəsini verir. Bu gün Türkiyədə sözün həqiqi mənasında dövlətçilik möhkəmlənir, daxildə milli bərabərlik, milli həmrəylik getdikcə güclənir və bu milli bərabərlik, milli həmrəylik üzərində qurulmuş Türkiyə hökuməti həm Türkiyənin özündə, həm bizim bölgəmizdə, həm də dünyada ciddi güc faktoruna çevrilir. Hər kəs bilir ki, 15 iyulda - o müdhiş gecədə Azərbaycanda demək olar heç kim səhərə qədər yatmadı. Azərbaycan dövləti birinci olaraq bu məsələyə münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion rejimini, Türkiyə hakimiyyətini dəstəklədi. Bu hakimiyyətə qarşı xain çevriliş cəhdlərini birmənalı olaraq pislədi, hadisələrin siyasi qiymətini verdi. O qiymət cənab prezidentin bugünkü müraciətində iki dəfə keçir. Ötən müddət ərzində də Azərbaycan dövlət olaraq Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması, sağlam qüvvələrin bu xain cəhdlərin axırına çıxması, bu cəhdləri edənlərin cəzalarını alması istiqamətində Türkiyə hökumətinin tələb etdiyi və Türkiyə hökumətinə tələb olunan bütün dəstəyi verib, bütün lazımı yardımları göstərmiş, bundan sonra da göstərməyə davam edəcək. Çünki Ulu Öndərlərimiz - böyük Atatürkün dediyi kimi bizim sevincimiz də, kədərimiz də birdir. Ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” dahiyənə fikri söz yox, iki qardaş xalqlarımızın taleyinin bir olduğunu, bundan sonra da bir olacağını birmənalı olaraq reallığıdır. Türkiyə xalqı ilə Azərbaycan xalqının birliyi, həmrəyliyi və qardaşlığı daimidir, əbədidir, digər türk-müsəlman xalqları üçün bir nümunədir.

R.KAMALQIZI



[https://www.turan.az/ext/news-/2019/1/free/Want\\_to\\_Say/en/77806.htm](https://www.turan.az/ext/news-/2019/1/free/Want_to_Say/en/77806.htm)

"Böhtan, şərəf və ləyaqət" adlı sorosnamədə Mehman Əliyev Sorosdan aldığı vəsaitləri böyük fəxr hissi ilə qeyd edir və onun sözündən belə çıxır ki, Soros olmasaydı, Azərbaycanda, ümumiyyətlə, mətbuat olmazdı. Soros haqqında "möhtəşəm" fikirlərini isə belə bir ifadə ilə bitirir: "... Sorosun təşviq etdiyi "Açıq cəmiyyət" ideyasını inqilabi ideya saymaq xəstə təxəyyülün məhsuludur".

Deməli, bütün dünya, hətta Sorosun öz vətəni olan Macarıstanda onu "rəngli inqilabların" mühəndisi hesab edirlər, amma Mehman Əliyev isə Viktor Orbanla razılaşmır. O ki qaldı Mehman Əliyevin Sorosdan aldığı pullara, bu haqda əvvəllər də, indi də ətraflı yazılır:

<https://azsiyaset.com/tehlil-analitika/5042-Dovletin-mediaya-desteyi-kimləri-ve-niye-narahat-edir-Mehman-Eliyevin-iradları.html>

<https://www.aznews.az/news/editorsdesk/203855.html>

<http://ikisahil.az/post/135301-mehbes-esl-senin-yerindir-mehman-eliev>

**Bir tərəfdən erməniləri xəstə xalq adlandıran Mehman Əliyev, digər tərəfdən Ermənistanın demokratiya sahəsində Azərbaycanı üstələdiyini iddia edir - sual: xəstə xalq demokratiya qura bilər?**

Amma bununla ziddiyyətləri bitmir. Məsələn, ermənilərdən danışanda Mehman Əliyev qəflətən bəyan edir ki, sitat: "Erməni xalqı xəstə xalqdır...".

Əlbəttə ki, bu fikirlə biz mübahisə etməyəcəyik. Lakin bunu o adam deyir ki, əvvəllər tamamilə fərqli sözlərini bəyan etmişdi ki, sitat: "... Ermənistan demokratiya sahəsində Azərbaycanı üstələyir" (!)

[http://yeniazərbaycan.com/Muellifler\\_e750\\_az.html](http://yeniazərbaycan.com/Muellifler_e750_az.html)

Necə deyirlər, nə oldu Mehman Əliyev?! Bəs hara getdi tarifiyyətin demokratiya?! Məgər xəstə xalq demokratiya qura bilər?! "Son dərəcə məzmunlu" çıxışının sonunda isə Mehman Əliyev fürsət taparaq öz amerikalı daydaylarını müdafiə etməyi də unutmayıb. Sual verildə ki, bəs üç ölkənin səfirləri niyə Şuşaya getmədilər, Mehman Əliyev bəyan etdi ki, "ABŞ həmişə Azərbaycanın yanında olub". Nə az, nə çox. Elə bir biz bilmirik ki, ABŞ daim ermənilər tərəfdə olub, xüsusən də, demokratlar hakimiyyətdə olan dövrlərdə...

Nə isə, deyəsən, Mehman Əliyevin "yaşıl barıtı çox düşüb", indi özünü doğrultmaq üçün düşüb ortaya. Amma belə gedişatla, özünü yandıra da bilər. Hətta, artıq yandırdı da..!

**Rövşən RƏSULOĞ**

**S**on vaxtlar milyarder, "Açıq Cəmiyyət İnstitutu"nun idarəedici Corc Sorosun dəstəklədiyi demokratlar ABŞ-da hakimiyyətə gəldikdən sonra maraqlı və diqqətçəkən hadisələr cərəyan etməyə başlayıb. Məsələn, sorosçular şəbəkəsinin Azərbaycandakı ən parlaq nümayəndələrindən olan Mehman Əliyev yamanca fəallaşmış. Belə ki, bizə sızan dəqiq informasiyalara görə o, ilk olaraq sahibindən xüsusi tapşırıqlar alıb, ikincisi, həmin tapşırıqların icrası müqabilində ona kifayət qədər maddi vəsaitlər vəd edilib. Təkcə son vaxtlar M.Əliyevin əldə etdiyi vəsaitlərdən ora-bura paylayaraq yenidən media məkanını özünün sözdə psevdo-patriotluğu ilə "bəzəməsinə" diqqət etmək kifayət edər.

Məsələn, o, ilk əvvəl öz çıxışları ilə fəallaşmış və onun fəallaşmasının səbəblərini araşdırmadan məkanlarına buraxan bezi media qurumları da var. Burada isə təəssüf etmək qalır. Ona görə ki, özlərini "aparıcı media qurumları" kimi təqdim edən (bəlli) müəyyən media təşəvratları Sorosun vəsaitlərindən bəhrələndən öz dollar bəhrələrini almaqda maraqlıdır. Yoxsa ki, M.Əliyevin qara gözüne və qaşına vurulmayıblar ki (!?)

**Əgər Azərbaycanda söz və ifadə azadlığı pozulursa, onda bu adam həmin müsahibəsini harada verib, bunkerdəmi? Zirzəmidəmi? Heç kimin görə-əşidə bilməyəcəyi yerlərdəmi?**

Bugünlərdə verdiyi geniş müsahibəsində əsassız fikirləri ilə gündəmi zəbt etməyə çalışmış M.Əliyevin fikir dəyişməlikləri də diqqət cəlb etdi. O, bir tərəfdən hakimiyyətin üzərinə gedərək faktlara əsaslanmayan ittihamlar yağdırdı, sonradan isə səhvə yol verdiyini anlayaraq dərhal sözlərinə çəki-düzən verdi.

Bəs özünü "milli medianın və siyasətin dahi bilicisi" qismində təqdim edən və "turaçlıq" adı altında gizlənərək Sorosa xidmət göstərən bu "xadim" sözügedən müsahibəsində nə sərəmsəyib?

Elə ondan başlayaq ki, Mehman Əliyev son 20 ildə Azərbaycanda söz azadlığının vəziyyətinin davamlı şəkildə pisləşdiyini deyib. Maraqlı və düşündürücüdür ki, əcəba, əgər Azərbaycanda söz və ifadə azadlığı pozulursa, onda bu adam həmin müsahibəsini harada verib, bunkerdəmi? Zirzəmidəmi? Heç kimin görə-əşidə bilməyəcəyi yerlərdəmi? Ümumiyyətlə, verdiyi müsahibəsi zamanı onun arxasında dayanıb başına qapaz vuran olubmu? Beləliklə, özü də dediyyə görə, rəhbərlik etdiyi informasiya agentliyi ("Turan") "söz azadlığı olmayan" ölkədə bu kimi fikirlərini necə səsləndirə bilər? Bəyəm belə sərəsem fikirlərin irəli sürülməsinə



# Mehman Əliyevin içi niyə göynəyir?

Yaxud, bu dəfə də onu danışdıran Soros və onun dollarlarıdır



şəraitin yaradılmasının özü söz azadlığının mövcudluğunun sübutu deyilmi?

**Mehman Əliyevi "narahat" edən nədir?**

M.Əliyev sonrakı çıxışında bir neçə dəfə Əli Həsənovu mətbuatı məhv etməkdə suçlayıb. Maraqlı fakt isə budur ki, Mehman Əliyev və Əli Həsənov "MQU"nu eyni ildə, yəni 1988-ci ildə bitiriblər (!) Deməli, bunlar bir-birini çoxdan tanıyırmışlar və onun agentliyini yaranmasında və inkişafında məhz Əli

Həsənov kömək edib. Bəs indi nə baş verdi əcəba...?

Mehman Əliyev iddia edir ki, yeni qanun layihəsini görmək istəyir. Görəsən, o, həmin qanunu özü üçün görmək istəyir, yoxsa onu maliyyələşdirən Soros bu qanunu Azərbaycan növbəti hücumları başlamaq üçün əldə etmək istəyir? Mehman Əliyevi "narahat" edən nədir? Qorxur ki, onun bazarı bağlanar? Birdən Soros başqa nökrə tapar Azərbaycanda?

**Onun sözündən belə çıxır ki, Soros olmasaydı,**

**Azərbaycanda, ümumiyyətlə, mətbuat olmazdı**

**Sorosa gəldikcə isə...**

Mehman Əliyev Sorosa olan sevgisini heç indi də gizlətmir. Bir neçə gün əvvəl yaydığı bəyanatda milyarder ağasına əsl bəyterifi verir. Özü də bu, ilk dəfə deyil. 2019-cu ilin yanvar ayında da o özünün Sorosa olan sevgisini daha geniş izhar etmişdi.

Linklər aşağıda:

<https://storage.googleapis.com/qurium/azadliq.info/244917.html>



# Koronavirusla mübarizədə real nəticələr

**B**ugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhəlinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 18 ildir ki, davam etdirir, hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir.

Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə salıb. Lakin Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir.

Elə iyulun 13-də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı zamanı Azərbaycanın pandemiyaya qarşı qlobal səylərinin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyini, həmçinin 44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur olduğunu, özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini, Dağlıq Qarabağ münacişəsi tarixə qovuşduğunu, qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanması ilə bağlı geniş məlumat verib.

**“Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib”**

“Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərinin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib”.Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük: “Zirvə görüşündəki çıxışımızda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq”.

“Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz

**Prezident İlham Əliyev: “Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”**



və etimad qazandı”-deyən dövlət başçımız vurğulayıb ki, “Qoşulmama Hərəkatının təməlinə sülh, multikulturalizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından mürəkkəb qlobal çətinliklər hərəkatımızın əhəmiyyətini daha da artırır. 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatının üzvü oldu. Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”.

**“Biz onların bu mövqeyini tarixi dostluq jesti kimi qəbul etdik”**

“Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”.Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan 30 illik münacişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya oldu: “Qırxdörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münacişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münacişəsi tarixə qovuşdu”.

Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərinin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. 2020-ci ilin iyulunda

mama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənəşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Zirvə görüşü zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdim. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu”.

Dövlət başçısı bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib: “Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”.

**“Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur”**

“Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınır, azgəlinli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”.

Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxış edərkən deyib.

İlham Əliyev daha sonra bildirib: “Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırdıq”.

Prezident İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir: “Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Bakı Zirvə görüşündəki çıxışımızda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasındadır. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına

**“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib”**

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub: “Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkat üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşul-





üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir”.

### “Dağlıq Qarabağ münafiqəsi tarixə qovuşdu”

“Azərbaycan 30 illik münafiqəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münafiqəsi tarixə qovuşdu”, deyən Azərbaycan Prezidenti bildirib ki, 2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımını 13 ölkə tərəfindən tanıdıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı,

İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.

Son illər ərzində Ermənistan danışıqlar prosesini məqsədli şəkildə məhv edir, Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. 2020-ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbiçilərimiz və mülki vətəndaşlarımız həlak oldular.

Ötən ilin sentyabrında Ermənistan Azərbaycanı qarşı irimiqyaslı hərbi hücumla keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münafiqəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münafiqəsi tarixə qovuşdu”.

### “Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir”

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib ki, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir: “Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək. Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir”.

“Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir”\_deyən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici

işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı bildirib: “2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımını 13 ölkə tərəfindən tanıdıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub”.

Bir sözdə, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacağına şahidi olacaq.

**RƏFİQƏ KAMALQIZI**

“Bütün törədilən təxribat cəhdləri ermənilərin barişə bilmədiyini böyük məğlubiyyətlərinin çirpinişlərindədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən sonra Ermənistan daxili xaosa məhkum oldu”. Bunu SİA-ya açıq-



laşdırılıb. Bu yola əl atmaqla onlar sadəcə özlərini daha da rüsvay edirlər”.

## Erməni təxribatları gənclər təşkilatlarının gözü ilə

laşdırılıb. Bu yola əl atmaqla onlar sadəcə özlərini daha da rüsvay edirlər”.

“**Davam**” Gənclər Hərəkatının **Baş katibi Nigar Aslanova**: “44 günlük Vətən müharibəsində Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayaraq darmadağın olan işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələri təxribatçı əməllərini hələ də davam etdirirlər. İyulun 14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan



dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması da bunun bariz nümunəsidir. Bu fəaliyyətlərlə Ermənistan bir daha üçtərəfli birgə bəyanatın şərtlərini yerinə yetirmək fikrində olmadığını nümayiş etdirir. Mənfur düşmən məğlubiyyəti qəbul etməyərək bir çox təxribatlara əl atır. İstər işğaldan azad olunmuş əraziləri tərk edərək eko-terrorun törədilməsi, istərsə atəşkəsi pozmaq kimi aktlara əl atmaları və beynəlxalq arenada əsassız iddialar irəli sürərək Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab

verib. Ermənistan öz məğlubiyyətini anlayır və odur ki, münafiqənin miqyasını böyütməyə çalışır. Lakin qırx dörd günlük müharibənin yekunu olaraq Ermənistanın işğal faktına son qoyulması ilə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münafiqəsi tarixə qovuşdu. Prezident İlham Əliyev ötən gün Böyük Qayıdış prosesinin Zəngəzur, Göyçə və İrəvanı da əhatə edəcəyini rəsmən elan etdi. Nə qədər bu cür xırda müqavimətlər olacaqs, Azərbaycan siyasi-strateji və hərbi hədəfləri də bir o qədər genişlənəcək. Liderimiz İlham Əliyevin dediyi kimi “Dəmir Yumruq” hər zaman öz yerindədir”.

**ATGT-nin sədri Pərviz Mirəlməli**: “2021-ci il iyul ayında Ermə-



nistan silahlı qüvvələrinin mütəmadi olaraq sərhəd xəttində törətdikləri təxribat hadisələri regional sülhün və regionda kommunikasiyaların açılmasına qarşı yönəldilən çirkin mahiyyətindən xəbər verir. Biz, tələbələr adından Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq Ermənistanın üçtərəfli sazişə görə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və təxribatlar törətməsinə şiddətlə qınayırıq. Qürur hissi ilə vurğulayırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi

ilə qəhrəman ordumuz tərəfindən Ermənistanın hər bir təxribatına layiqincə cavab verilib və veriləcəkdir. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır.” Biz ümid edirik ki, tez bir zamanda Ermənistan səhvlərindən dərs çıxaracaq və regionda dayanıqlı sülhün bərqərar olması üçün öz konstruktiv mövqeyini göstərəcəkdir”.

“**İrəli**” İctimai Birliyinin sədri **Şahin Rəhmanlı**: “Son günlər Nax-



çıvan MR-nın ərazisinin atəş altında saxlanılması, Şuşa istiqamətində törədilən təxribatlar Ermənistanə heç nə vəd etmir və 10 Noyabr 3 tərəfli sazişinin müddəaları ilə birbaşa ziddir. Ermənistan tərəfinin sərgilədiyi mövqe bölgədəki dayanıqlı sülh və təhlükəsizliyin inkişafının qarşısını alır. Qarşı tərəf bilməlidir ki, 10 noyabr sazişinin bəndlərinə bütövlükdə əməl edilməlidir. Bundan sonra gerek onlar sülh quruculuğunda maraqlı tərəf olsunlar, sərhədlərin müəyyənləşdirilməsi prosesinə aktiv şəkildə qoşulsunlar. Əgər Ermənistan tərəfi bölgədə sülh və inkişaf istəyirsə, başa düşməlidir ki, bunun ilk şərti beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməkdir. Onlar

Azərbaycanın ərazi bütövlüyünü tanımalı və təxribatlardan əl çəkəməlidir. Biz müharibə istəmirik, lakin qarşı tərəf də unutmamalıdır ki, “Dəmir yumruq” yerindədir.

Azərbaycan əsgəri, Azərbaycan genci hər zaman Ali Baş Komandanın əmri ilə Vətənin müdafiəsinə qalxmağa hazırdır. Bunun bariz nümunəsini 44 günlük “Vətən Müharibəsində” bütün dünya gördü. Ölkə başçısı cənab İlham Əliyev 26 iyun Silahlı Qüvvələr Günündə çıxışı zamanı bildirmişdi: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik. Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münafiqəsi anlayışı yoxdur.” 7 iyul tarixində imzalanan ferman da bir daha sübut edir ki, artıq “Dağlıq Qarabağ” anlayışı tarixə qovuşub. İndi Qarabağ var və Qarabağ Azərbaycandır!”.

**Arzu Qurbanzadə**



Təsdiq edilmişdir:

"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının  
16 iyun 2021-ci il tarixli qərarı ilə

## "OMNI" Qapalı Səhmdar Cəmiyyətinin 2020-ci il üzrə illik Hesabatı

"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin	
- Direktoru	Roman Alloyarov
- Baş mühasib vəzifəsini icra edən şəxs	Fazil Cabbarov
Bakı	16 iyun 2021-ci il
"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin	
- Direktoru	Roman Alloyarov
- Baş mühasib vəzifəsini icra edən şəxs	Fazil Cabbarov
Bakı	16 iyun 2021-ci il

dir:

11.1. Cəmiyyətin təkbaşçı direktoru: Alloyarov Roman Valentinoviç

12. Emitentin fiziki şəxs olan səhmdarlarının sayı beşdir. Emitentin hüquqi şəxs olan səhmdarı yoxdur.

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər üzrə məlumatlar aşağıdakı cədvəldə göstərilib:

14. Emitentin səhmdarlarının 2020-ci il ərzində keçirilmiş yığıncaqları haqqında məlumat:

14.1. 2020-ci il ərzində Emitentin səhmdarlarının iki

ümumi yığıncağı keçirilmişdir:

14.1.1. Emitentin səhmdarlarının birinci ümumi yığıncağı 14 yanvar 2020-ci il tarixdə keçirilmişdir. Yığıncaqda dividendlərin ödənilməsi haqqında qərar qəbul edilməmişdir.

14.1.2. Emitentin səhmdarlarının ikinci ümumi yığıncağı 16 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Bakıxanov küçəsi 24 ünvanında keçirilmişdir. Yığıncaqda Emitentin illik hesabatının, mühasibat balansının və mənfəət və zərər hesablarının təsdiqi haqqında qərar qəbul edilmişdir.

**"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "Emitent") bu hesabatı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin № 10q, 03 fevral 2016-cı il tarixdə qəbul etdiyi "Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında" Qaydalarına uyğun tərtib edilmişdir.**

1. Emitentin tam adı: "OMNI" Qapalı Səhmdar Cəmiyyəti;

Emitentin qısaldılmış adı: "OMNI" QSC;

Emitentin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi: 1700160671

Emitentin dövlət qeydiyyatının tarixi və nömrəsi: 05.11.2003, 1700160671.

2. Emitentin hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 37;

Emitentin olduğu yer: Bric Plaza, Bakı şəhəri, Bakıxanov küçəsi 24.

3. Emitentin dövlət qeydiyyatına alınması tarixindən sonra Emitentin adında və təşkilati-hüquqi formasında heç bir dəyişiklik olmamışdır. Emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaranmamışdır. Emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaranmamışdır.

4. Emitentin 2020-ci il ərzində filial və nümayəndəlikləri yaradılmamış və ya

ləğv edilməmişdir.

5. Emitentin 2020-ci il ərzində hər hansı törəmə cəmiyyəti yaradılmamış və ya ləğv edilməmişdir.

6. Emitent heç bir şirkətlər qrupuna daxil deyildir.

7. Emitent aşağıdakı fəaliyyət istiqamətləri ilə məşğul olur:

7.1. Hüquq xidmətlərinin göstərilməsi.

8. Emitent lisenziya üzrə hər hansı bir fəaliyyətlə məşğul olmur.

9. Emitent tərəfindən təklif edilən xidmətlər aşağıdakılardan ibarətdir:

9.1. Şirkətlərin təsis edilməsi və dövlət qeydiyyatına alınması;

9.2. Mülki məhkəmə icraatında iddiaçı və ya cavabdehin maraqlarının müdafiəsi;

9.3. Müxtəlif sahələr üzrə müqavilələrin tərtib olunması, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;

9.4. Azərbaycan Respublikasının mülki, vergi, əmək, bank, rəqabət, anti-inhisar və digər qanunvericilik sahələrinə dair məsləhətlərin verilməsi.

10. Emitentin işçilərinin sayı 10 (on) nəfər olmuşdur. Hesabat dövrü ərzində işçilərin sayında mühüm dəyişiklik olmamışdır.

11. Emitentin idarəetmə orqanları aşağıdakılardan ibarət-

Səhmdarın Soyadı, Adı və Atasının adı	Qiymətli Kağızların Növü	Səhmdara Məxsus Olan Qiymətli Kağızların Sayı	Səhmlərin Nizamnamə Kapitalında Faiz Nisbəti
Alloyarov Roman Valentinoviç	adi adlı sənədsiz səhm	19 (on doqquz)	19% (on doqquz faiz)
Bayramova Aygün Hüseyn qızı	adi adlı sənədsiz səhm	30 (otuz)	30% (otuz faiz)
Məmmədov Riad Eldəniz oğlu	adi adlı sənədsiz səhm	10 (on)	10% (on faiz)
Zərgərli İsmayıl Fikrət oğlu	adi adlı sənədsiz səhm	30 (otuz)	30% (otuz faiz)
Vəzirova Xatun Rzaquliyevna	adi adlı sənədsiz səhm	11 (on bir)	11% (on bir faiz)

### "OMNI" QSC MÜHASİBAT BALANSI 31 dekabr 2020-ci il tarixinə

Bölmün, maddənin №-si	2020	2019
(manatla)		
	<b>AKTİVLƏR</b>	
1	Uzunmüddətli aktivlər	
10	Qeyri-maddi aktivlər	
11	Torpaq, tikili və avadanlıqlar	294 059,48
12	Daşınmaz əmlaka investisiyalar	128 587,32
13	Bioloji aktivlər	
14	Təbii sərvətlər	
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar	
16	Təxirə salınmış vergi aktivləri	
17	Uzunmüddətli debitor borcları	
18	Sair uzunmüddətli maliyyə aktivləri	
19	Sair uzunmüddətli aktivlər	
	<b>CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR</b>	<b>294 059,48</b>
2	Qısamüddətli aktivlər	<b>128 587,32</b>

Ardı Səh. 11

Təsdiq edilmişdir:

"OMNI" Qapalı Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının  
16 iyun 2021-ci il tarixli qərarı ilə

## "OMNI" Qapalı Səhmdar Cəmiyyətinin 2020-ci il üzrə illik Hesabatı

## Əvvəli Səh 10

15. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:

15.1. Emitentin adı adlı səhmi (bundan sonra "Səhmlər") dövriyyədədir;

15.2. Səhmlərin dövlət qeydiyyat nömrəsi və dövlət qeydiyyat tarixi:

1010500K, 21 noyabr 2003-cü il;

15.3. Səhmlərin miqdarı və nominal dəyəri: 100 (yüz) ədəd, hər bir səhmin dəyəri 20 (iyirmi) manat;

15.4. Səhmlərin məcmu nominal dəyəri: 2000 (iki min) manat;

15.5. 2020-cü il ərzində Emitent tərəfindən Səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat: 2020-ci ildə 1,623,000 manat dividend ödənilmişdir;

15.6. Yuxarıda qeyd edilən Səhmlər istisna olmaqla, Emitent tərəfindən səhm və ya istiqraz emissiyası həyata keçirilməmişdir;

15.7. Emitentin Səhmlərinin yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer haqqında məlumat: "Bakı Fond Birjası" QSC, Bakı, Xətai rayonu, Babək pr, Ə.Quliyev 11/31, Babək Plaza 9-cu və 10-cu mərtəbələr, AZ 1025.

16. Hesabat dövrü ərzində Emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.

17. Hesabat dövrü ərzində Emitent tərəfindən aidiyyəti şəxslərlə əqdlər bağlanmamışdır.

18. Ümumi yığıncaq 2020-cü il üzrə illik hesabatı 16 iyun 2021-ci il tarixdə təsdiq etmişdir.

19. 2020-ci il üzrə illik hesabat "Səs" qəzetində dərc ediləcəkdir.

20	Ehtiyatlar			
21	Qısamüddətli debitor borcları	355 091,08		229 555,44
22	Pul vəsaitləri və onların ekvivalentləri	3 160 646,16		3 520 854,44
23	Sair qısamüddətli maliyyə aktivləri	8 500,00		0,00
24	Sair qısamüddətli aktivlər			
	<b>CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR</b>		<b>3 524 237,24</b>	<b>3 750 409,88</b>
	<b>CƏMI AKTİVLƏR</b>		<b>3 818 296,72</b>	<b>3 878 997,20</b>
	<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>			
3	<b>Kapital</b>			
30	Ödənilməmiş nominal (nizamnamə) kapital	2 000,00		2 000,00
31	Emissiya gəliri			
32	Geri alınmış kapital(səhmlər)			
33	Kapital ehtiyatları			
34	Bövlüşdürülməmiş mənfəət(ödənilməmiş zərər)	2 770 969,47		2 746 553,88
	<b>CƏMI KAPİTAL</b>		<b>2 772 969,47</b>	<b>2 748 553,88</b>
4	<b>Uzunmüddətli öhdəliklər</b>			
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
42	Təxirə salınmış vergi öhdəlikləri			
43	Uzunmüddətli kreditör borcları			
44	Sair uzunmüddətli öhdəliklər			
	<b>CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR</b>		<b>0,00</b>	<b>0,00</b>
5	<b>Qısamüddətli öhdəliklər</b>			
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	251 736,71		111 900,01
53	Qısamüddətli kreditör borcları	438 837,86		817 735,69
54	Sair qısamüddətli öhdəliklər	354 752,68		200 807,62
	<b>CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR</b>		<b>1 045 327,25</b>	<b>1 130 443,32</b>
	<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<b>1 045 327,25</b>	<b>1 130 443,32</b>
	<b>CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>		<b>3 818 296,72</b>	<b>3 878 997,20</b>

Direktor:

Alloyarov Roman

**Ö**lkəmizdə uzun müddətdir ki, kitab oxumamaqda günahlandırılan gənclik var. Əsasən də yaşlı nəsl "Gənclər kitab oxumur" deməyə vərmiş edib. Bu bir növ adət halını alıb. Lakin bu məsələni araşdırıb kitab mağazaları, kitabxanalara üz tutduqda məsələnin fərqli olduğu ortaya çıxır. Belə ki, araşdırmalar sayəsində bəlli olub ki, kitab alanların böyük bir hissəsi elə gənclərdir. Çox az hallarda yaşlı nəslin nümayəndələri kitab alır. Mütaliə isə bir mədəniyyətdir. Onun yayılması orta və yaşlı nəslin üzərinə düşür. Onlar isə sadəcə təhqid etməklə qalır, digər məsələlərdə olduğu kimi sadəcə gənc nəslə təhqid etməklə yetinirlər.

Digər tərəfdən isə mütaliəçilərin sayı ortadan da aşağıdır. Başqa bir acınacaqlı məqam burasındadır ki, yerli yazarların kitabına maraq daha azdır. Digər ölkələrin mütaliə mədəniyyətində isə belə bir fakt görünür. Məsələ burasındadır ki, gənclər xaricdə təhsil alır və geri döndükdən sonra xarici dillərlə mütaliə etməyi üstün tutur. Bu cür tələbələr isə bir növ dəb yaradır. Belə ki, digər oxucular da onlara bənzəməyə çalışaraq xarici yazarları oxumağı başlayırlar. Beləliklə yerli ədəbiyyat ümumiləşdirilərək dəbdən düşür. Hazırda isə bu məsələnin həlli çərçivəsində heç bir əsaslı iş görülmür. Yerli ədəbiyyata marağın olmaması sadəcə bir fakt kimi görülməlidir, amma bu eyni zamanda böyük bir problemdir. Qərbin yazdıqlarını oxu-

yan gəncliyin qərbönlü fikrə sahib olması böyük bir ehtimaldır. Milli-mənəvi dəyərlərimizi, ideologiyamızı, düşüncə tərzimizi kitablara yansıdıb onları mütaliə ilə əbədiyyətə həkk etməsək, illər sonra bunun problemləri ilə qarşılaşacağıq. Azərbaycanlı kimi düşünməyən azərbaycanlılarla dolu bir vətən bunun ən pis nümunəsidir.

Məsələni daha da dərin araşdırmaq üçün mövzu üzrə mütəxəssis hesab etdiyimiz Aydın Xan Əbilovla müzakirə apardıq. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirir ki, təhsil sisteminin bu yöndə görməsi gərəkən işlərə nəzər salarsaq, görürük ki, yeni təhsil sistemi bu yöndə daha çox boşluqlar buraxıb. Təhsil sə-

## Sürətli yaşayan insanlığın praktik tələbləri

viyyəsinin aşağı olması insanların mütaliədən daha da uzaqlaşmasına gətirib çıxarır. Onun fikirlərinə görə artıq ənənəvi kitabların oxunmasına maraq azalıb, karantin zamanında bu yöndə artım gözlənsə də elektron kitablardan daha da aktuallaşdı. Mövcud oxucular isə daha çox romantik, dektiv və macəra janrında oxumağa üstünlük verirlər. Elmi, fəlsəfi, siyasi yazıları oxuyanlar o qədər azdır ki, bir çox alim, elm adamı, siyasətçi öz dissertasiya, monoqrafiya və elmi işlərində rahatlıqla plagiatı yol verərək xarici mənbələrin yazılarını öz adlarına çıxırırlar. Onlar əmindirlər ki, sırası xalqla birlikdə elm adamları da dəqiq-elmi yazıları oxumur. Aydın Xan Əbilov eyni zamanda bildirir ki, siyasi-fəlsəfəyə maraq evvəldən belə olub. Belə ki, Sovet dönəmində



belə Karl Maksın "Das kapitalı", kommunist manifesti və digər siyasi-fəlsəfə nümunələri tərcümə olunsada oxunmayıb.

Kitabların kütləvi şəkildə onlayn prosesə keçməsinə normal qarşılayan kulturoloq düşünür ki, bu prosesi təhqid etmək yerinə, ona təkən vermək mütləqdir. Film sənayesinin mütaliəni daha da sıxışdırması normaldır. Artıq çağdaş insanlar fərqli yollarla öyrənir, düşünür, analiz edir. Beləliklə bu yolda insana ən

rahat üsul filmə baxmaq, videoları izləmək və s. daha sürətli və praktik üsullardır. Belə olduqda isə diqqətimizi məhz bu sahələrə yönləndirməkdən başqa çərəmiz qalmır.

Özümüz də qəbul edirik ki, müasir dünya sürətlidir. İnsanlar sürətli səyahət edir, sürətli, onlayn alış-veriş edir, sürətli yemək yeyir (fast food). Belə bir dünyada isə insanların kitab oxumamaqda günahlandırmaq düzgün olmaz. Bunun yerinə onlara çatdırmaq istədiyimiz materialları daha praktik hala salaraq məqsədimizə nail olmaq olar. Bu cür halda öz səsinə yaymağa çalışan elm adamı da evvəlcə milyonlara sahib olmalıdır. Digər halda o, çox az ehtimalla şəxsi düşüncəsini, ideologiyasını hansısa ssenaristə bəyənə bilər. Deməli ideologiyasını, seçdiyi dəyərləri ictimaiyyətə çatdırmaq, təhqin etmək üçün əsas iş dövlətin üzərinə düşür. Belə halda xarici tərəflərdən başqa yalnızca dövlət bu resurslara sahibdir.

Zərdüşt Quluzadə



“Ermənistanda sabitlik yoxdur. Bu oyuncaq ölkədə müharibədən sonra daha da gərginlik var. Ermənistan daxilindəki gərginliyi ötürmək üçün bu ölkə yeni müharibə başlayacağı barədə anons verir”. Bunu hərbi ekspert Emil Həsənlı SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin atəşkəsi pozmaq kimi hərəkətləri təbii ki, məsuliyyəti Ermənistan hakimiyyətinin üzərindədir: “Əgər Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmasa, tərribatlarını dayandırmasa, bu, Ermənistan üçün heç də yaxşı olmayacaq. Yenidən Dəmir yumruq onun başına dəyəcək. Əs-



lində, Azərbaycan Ermənistanla böyük şans və-rib. Yəni həm Azərbaycanla, həm də Türkiyə ilə

## HƏRBİ EKSPERT:

“44 günlük Vətən müharibəsi Ermənistanla dərslər olmalıdır”

normal bir münasibət qurmaq Ermənistan üçün də faydalı olar. Əks halda Ermənistanın mövcudluğu sual altında olacaq. 44 günlük Vətən müharibəsi Ermənistanla dərslər olmalıdır. Hər ay Türkiyə ilə Azərbaycan birlikdə böyük hərbi təlimlər keçirlər. Bu təlimlərin məqsədi meşədə və dağlıq ərazilərdə qanunsuz silahlı birləşmələr və terrorçu dəstələrə qarşıdır. Azərbaycan hər an antiterror əməliyyat-

ları keçirib terrorçuları bütövlükdə həm Xankəndindən, həm də digər ərazilərdən təmizləyə bilər. Ermənistanla da sərhəddə atəşkəsin pozulması davam etsə Azərbaycan beynəlxalq hüquqa, öz konstitusiyasına sükənərək və vətəndaşların təhlükəsizliyini qorunması üçün zəruri olan addımlar atacaq. Bu da Ermənistanı daha da ağır duruma salacaq”.

E.Həsənlı onu da bildir-

di ki, bu gün Ermənistanla dərslər, qanuna uyğun addımlar gözləmək sadəlövlükdür: “Əgər Ermənistanla təmsil olunan hakimiyyət təmsilçilərinə ağıl olsaydı bu vəziyyətə gəlib düşməzdilər. Bir sözlə, onlar bir vətəndaş qəbilədir və bu vətəndaş qəbilə terror edib, soyqırım edib, işğalçı siyasətə həyata keçirib, ona görə də onlar öz cəzalarını alıblar və alacaqlar”.

Gülüyan

## TƏRS BAXIŞ

**D**eyəsən, Paşinyan və onu dəstəkləyənlər Dümanın əsərini yaman çox sevirilər və öz-özünü o əsərin qəhrəmanları kimi görürlər. Amma unudurlar ki, Dümanın əsərinin qəhrəmanları cəsarətli və açıq döyüşüdürlər. Bunlar isə əsərin “formatını” oğurlayıb məğzini tutmayıblar...

**Beləliklə, Paşinyanın üç dostu Şuşaya getmədi - Fransa, Rusiya və ABŞ...**

Lakin hər üç ölkənin Azərbaycandakı təsir agentləri dərhal bu məsələni müxtəlif cəhədləri vasitəsi ilə ört-basdır etməyə çalışdılar.

Amma üç fitnəkarın verdiyi mesajlar kifayət qədər aydındır və onu dərinləndirib nəticələr çıxarmağa da ehtiyac yoxdur. Nədir həmin mesajlar? Sıralaması ilə diqqətə çatdırırıq:

- Biz Şuşanı Azərbaycanın ərazisi kimi tanıyırdıq;
- Şuşanın statusu hələ məlum deyil, biz onun statusunu hələ müəyyən etməmişik;
- Siz deyirdiniz Minsk Qrupu ölüb, bu da sizə cavab - hələ diriyyə və əsəblərinizlə hələ çox oynayacağıq...

İndi isə gəlin hər ölkənin mövqeyini ayrı-ayrılıqda təhlil edək:

### Rusiya

Rusiyanın mövqeyi ondan ibarətdir ki, Rusiya, ümumiyyətlə, həmin əraziləri artıq özününkü kimi hesab edir. Belə ki, orda “sülhməramlılar” adı altında öz hərbi qüvvələrini yerləşdirib. Moskva münasibətdə Bakının səbrli, təmkinli, beynəlxalq hüquqa xas davranışlarından ruhlanan (əslində, ayağı yer alan) şimal qonşumuz təxminən bu cür hesab edir: mən öz ərazimə niyə Azərbaycanın dəvəti ilə gəlməyirəm və s.?

Bəs görəsən ölkəmizdə kimsə, ümumiyyətlə, sülhməramlı qüvvələrlə xarici hərbi baza arasındakı fərq dərk edə bilib? Fərq isə çox sadədir: sülhməramlı qüvvələr hər hansı bir beynəlxalq qurumun mandatı ilə həyata keçirilir. Bütün digər hallarda həmin qüvvələr xarici hərbi qüvvələr sayılır və həmin qüvvələrin yerləşdiyi ərazi xarici hərbi baza kimi qəbul edilir və Rusların hazırda Qarabağdakı qüvvələri sadəcə sülhməramlı görünüşündə olan Rusiya hərbi bazasıdır. Rusiya ümumiyyətlə, Ermənistanı quberniya olaraq öz tərkibinə qəbul etməyə hazırlaşır, yaxud ayrıca federativ subyektdir. Və bu baş verdiyi halda, Rusiya Qarabağı da ona qatmaq istəyəcək. Biz, bu haqda ətraflı yazmışdıq.

<https://sia.az/ru/news/politics/878629.html>

Xatırladaq ki, bununla bağlı Rusiya Du-

ması hələ 16 may 1997-ci ildə xüsusi bəyanat da qəbul etmişdi.

### Fransa

Fransa artıq qondarma “artsax” respublikasını rəsmi, ya da qeyri-rəsmi tanıyıb və bu baxımdan bu ölkə heç vaxt Şuşaya Azərbaycanın dəvəti ilə gəlməyəcəkdir.

### ABŞ

ABŞ-da hazırda hakimiyyətdə olan demokratlar, ümumiyyətlə, er-



lə? Sən həmsədr sənə dəvə sual verirəm. Yoxsa sən özün də etiraf edirsən ki, sən Qarabağdakı rolun digər ölkələrdən fərqlənir? Və yaxud bizi o dərəcədə savadsız və küt hesab edib bizə belə ələ salıcı cavab verirsən?

### Fitnəkar üçlüyün yeni reallıq yaratmaq cəhdi

Beləliklə, fitnəkar üçlük yenə status kvonu dəyişmək istəyir. Fəallığı isə yenə də Blinken göstərir. İki gündən-bir zəng edir Paşinyana və ürək - dirək verir ki, “qorxma mən sənəyləyəm. Azərbaycanda olan bütün terrorçularını da qaytaracam sənə. Hələ Şuşanı da alıb verəcəyəm sənə”.

Paşinyan da sevincək olur, gah Araiki göndərir Moskva, get-gör neynəyirsən, gah köməkçisini göndərir Xankəndiyə. Blinken isə həqiqətən hücum keçib. Daha arxasında o boyda Soros kimi daydayı var axı...

Buna deyir qorxma, hücum elə Azərbaycana, orda mənim adamlarım və təşkilatlarım var, sənə lazımı köməliyi göstərəcəklər. Və həqiqətən də ermənilər son günlər atəşkəsi pozmaqla məşğuldurlar. Sorosçular isə ölkə daxilində ciddi şəkildə fəallaşmışlar. Məsələn Sorosun əsas icraçı qurumu olan USAID son dövrlərdə yamanca fəallaşaraq çalışır bütün dövlət qurumları ilə əməkdaşlıq haqqında memorandumlar imzalasın ki, özünün Azərbaycandakı fəaliyyətinə hər hansı bir hüquqi status əldə etsin, belə ki, indiyə qədər USAID Azərbaycandakı fəaliyyətini tənzimləyən hər hansı bir hüquqi sənəd yoxdur. Şübhəsiz ki, bu təxribatı cavabsız qoymaq olmaz.

### Azərbaycanın reaksiyası mütləqdır

Bütün bunlardan sonra XİN mütləq şəkildə qeyri-dost ölkələr siyahısını hazırlaya və bu siyahıya düşən ölkələrin səfirliklərinə qarşı müəyyən məhdudədi tədbirlər görə bilər. Məsələn, bu səfirliklərə yerli işçi heyəti cəlb etmək qadağan edilməklə qərəzli addımlara qarşı sərt cavab verilə bilər.

Belə deyək, onlar bizə qarşı 907-ci düzəliş qəbul edib sonra ona mütəmadi moratorium elan edirlər, biz də onlara qarşı 1-ci düzəliş qəbul edərək, ABŞ səfiri Şuşaya getdikdən sonra bu 1 nömrəli düzəliş bir illik moratorium elan edirik. Bir də belə səhv edərlərsə, yenə tətbiq edirik!

Bir sözlə, biz indi bir addım geri çəkilsək, bunlar bizim üstümüzdə daha çox gələcəklər, odur ki, gərək birinci dəfədən başlarına elə “diplomatik yumruq” vuraq ki, ağılları qayıtsın yerinə...

Rövşən RƏSULOVA

# Paşinyan və üç fitnəkar



məniperəst mövqedə olublar. 907-cü düzəlişin müəllifi vaxtı ilə elə Bayden olub. Və Ağ ev hazırda qondarma Dağlıq Qarabağ respublikasının tanınması istiqamətində hazırlıq görür. Bunu ayrı-ayrı demokrat təmsilçilərinin fikirlərindən, müsahibə və açıqlamalarından da görmək mümkündür. Hətta artıq gələn ilin büdcəsində “dqr”ə 60 milyon dollar məbləğində bərpə üçün vəsait də ayrılması müəyyən edilib.

### ABŞ-in sərsəm Qərbi Berlin variantı

Müxtəlif mənbələrdən ABŞ-ın Qarabağla bağlı yeni təşəbbüsünün irəli sürəcəyi iddiaları sızmaqdadır. Məlumatlara görə, ABŞ “artsax respublikasını” tanıyarkən Şuşa şəhərində ikinci dünya müharibəsindən sonra irəli sürdüyü “Qərbi Berlin” variantını nəzərdə tutur. Yəni ABŞ Azərbaycandan tələb edəcək ki, Şuşa iki hissəyə bölünsün: bir hissəsi Azərbaycanın nəzarətində qalsın, digər hissəsi isə “artsax respublikasının”

Tezliklə, ABŞ Azərbaycana bu kimi sərsəm təklifli təqdim etmək üçün xüsusi nümayəndə də göndərə bilər. Çox güman ki, bu axmaq təklif artıq Rusiya və Fransanın bəlli dairələri ilə müzakirə edilib və onların da razılığı alınıb.

### Təxribatın təşəbbüskarı kim olub?

Şübhəsiz ki, həmsədr ölkələrin səfirlərinin ölkə başçısının dəvətini rədd etmələri təxribatdır. Və əsas məsələ və sual da odur ki, bu təxribatın təşəbbüskarı kim olub? Şübhəsiz ki, ABŞ. Belə ki, biz əvvəllər də qeyd etdiyimiz kimi, ABŞ-la Rusiyanın müasir dünyada üst-üstə düşən yeganə maraqları - ermənilərə olan sevgiləri və tistiyan təəssübkeşliyidir: ABŞ-da ən “sevirlən” qadın Kim Kardaşyan, Rusiyada isə ən “sevirlən” qadın Marqarita Simonyan olduğu kimi. Başqa sahələrdə Rusiyaya məğlub olan ABŞ, Qarabağ cəbhəsində Rusiyanın dəstəyini istəyir və zaman-zaman da alır. Rusiya isə orda hərbi qüvvələr yerləşdirdikdən sonra, ABŞ-la siyasi alverdə Qarabağdan mütləq istifadə edəcəkdir.

### Səfirliklərin cavabı

Bütün bu biabırılıqda bizə qarşı ən təhqiredici addımı ABŞ səfirliyi atdı. Getməməyin səbəbinə dair suala cavab olaraq səfirlik bəyan etdi ki, “həmin günü başqa ölkələrin səfirləri də Bakıda idi”. Bu nə cavabdır be-



## Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştli satışı barədə ELAN

Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 sayılı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştli satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştli əldə etməsi Qaydası”na uyğun olaraq **gözləmə qaydasında mənzillərin seçimi** 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində ([www.e-gov.az](http://www.e-gov.az)) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla [www.mida.gov.az](http://www.mida.gov.az) və [www.mida.az](http://www.mida.az) internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

### Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 144 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 04.06.2019-cu il tarixli 27459 nömrəli müsbət rəyi mövcuddur.

**Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 sayılı Sumqayıt Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.**

Bina №	Binanın yerləşdiyi tikinti sahəsi (m <sup>2</sup> )	Binada mərtəbə sayı	Binaya giriş sayı	Mənzillərin otaqlarının sayı	Mənzillərin sayı	Mənzillərin daxili perimetr üzrə sahəsi (m <sup>2</sup> )	Mənzillərin xarici perimetr üzrə sahəsi (m <sup>2</sup> )	Baş podratçı / ünvanı	Tikinti-quraşdırma və təmir işlərinin başa çatma tarixi
1	779,2	9	2	Studio tipli	18	34,9	43,1	“Amal Group” MMC (“NN Group” MMC ilə konsorsium) / Bakı, Yasamal, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi, ev 22, mənzil 90	26.01.2021
				2	36	56,6	68,34 - 68,71		
				3	18	74,5	87,06		
2	779,2	9	2	1	18	35,5	43,02	“Amal Group” MMC (“NN Group” MMC ilə konsorsium) / Bakı, Yasamal, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi, ev 22, mənzil 90	26.01.2021
				2	36	56,6	68,34 - 68,71		
				3	18	74,5	87,06		

### Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm **ipoteka kreditindən istifadə etməklə**, həm də **öz vəsaiti hesabına** ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

**Qeyd:** “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştli əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərini **ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.**

Studio tipli mənzillərin qiyməti – **29 665** manat,

1 otaqlı mənzillərin qiyməti – **30 175** manat,

2 otaqlı mənzillərin qiyməti – **48 110** manat,

3 otaqlı mənzillərin qiyməti – **63 325** manatdır.

**Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.**

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi	Müddət	Minimal ilkin ödəniş	Aylıq ödəniş*			
			Studio tipli	1 otaqlı	2 otaqlı	3 otaqlı
4%	3-30 il	10%	128 manat	130 manat	207 manat	272 manat

\* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

**DİQQƏT!** Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı	Mənzilin qiyməti (manat)	Əlavə endirim məbləği (manat)	Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat)
Studio tipli	29 665	2 966	26 699
1	30 175	3 017	27 158
2	48 110	4 811	43 299
3	63 325	6 332	56 993

**Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.**

Satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamaları aparmaq [www.sumqayit.mida.gov.az](http://www.sumqayit.mida.gov.az) internet sahifəsi üzərində mümkündür.

Güzəştli mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştli əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla [www.mida.gov.az](http://www.mida.gov.az) və [www.mida.az](http://www.mida.az) internet sahifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 sayılı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

**Qeyd:** “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya [www.mida.gov.az](http://www.mida.gov.az) və [www.mida.az](http://www.mida.az) internet saytlarının ana sahifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.



## “Ermənilərin səsini kəsməyə çox ciddi imkan və potensialımız var”

Hərbi ekspert Ədalət Verdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- 44 günlük müharibənin bitməsinə baxmayaraq, amma hələ də erməni təxribatları davam edir. Bundan əlavə rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən keçərək Şuşa şəhəri ətrafındakı Azərbaycan ordusunun mövqelərini atəşə tutublar. Bu kimi təxribatlar nəyə hesablanıb? Bu kimi təxribatların arxasında nə dayanır?



- Bu təxribatlar adətən Paşinyan hava-darları olan hansısa dövlət rəhbərləri ilə danışıqlar, görüşlər etdikdən sonra baş verir. Təbii ki, bu təxribatların pik nöqtəsi Ağdamda bizim baş gizirimizin yaralanması ilə baş verdi. Rus sülhməramlılarının müvəqqəti nəzarəti olduğu ərazidə erməni qüvvələri atəş açaraq bizim silahsız gizirimizi yaradılar. Əfsuslar olsun ki, indiyənə qədər nə sülhməramlı kontingentindən, nə də ki, aidyyəti qurumlardan bizi qane edən, məntiqə sığan açıqlama eşitməmişik. Əgər, Azərbaycan ərazisindən Azərbaycan əsgərinə atəş açılacaqsa və bununla bağlı aidyyəti qurumdan cavab almayacağıqsa, o zaman biz həmin ərazilərdə təmizləmə işləri aparmağa məcburuq. Bunun başqa bir yolu yoxdur. Çünki həmin ərazilərdəki silahlılar 8 ay bundan qabaq çıxarılmalı idi. Demirəm ki, çıxarılmama baş verməyib. Amma ki, çıxarılmamanın templəri bizi qane etmir. Artıq atəşkəs dəfələrlə pozulub. Maraqlı məqam isə ondadır ki, erməni terrorçularının qaytarılmasından sonra atəşkəsin pozulması halları çox intensivləşib. Halbuki Rusiya tərəfindən verilən bəyanatlarda elə səslənir ki, sanki heçnə baş verməyib. Azərbaycanın səbrini daşımağa risk etməsinlər. Əlimizdə ermənilərin səsini kəsməyə, atəşin qarşısını birdəfəlik almağa çox ciddi imkan və potensialımız var.

- Ermənistanın Baş naziri Nikol

**Paşinyan öz köməkçisi Qaqik İsa-xanyanı niyə Qarabağa göndərdi? Bu, nəbz yoxlanışıdır, yoxsa Azərbaycanla yeni anlaşma üçün hazırlıq gedir?**

- Ermənistandan gələn hər şəxsi qadağan etməklə biz prosesləri irəli apara bilmərik. Biz qoyduğumuz xətt ora silahlıların gəlməməsidir. Amma siyasilərin gəlməsinin Azərbaycanla razılaşdırılması ilə həyata keçirilməsini mən istisna etmərəm. Orada pis və ya yaxşı şəraitdə yaşayan ermənilər var. Ermənistan hakimiyyəti orada yaşayanları nəyəsə razılaşdırmalıdır və ya yerində araşdırmalıdır.

**- Paşinyanın köməkçisi hələ də ordadır. Şuşa ətrafındakı təxribat bununla əlaqəli ola bilərmi?**

- Heç bir şeyi istisna etmək olmaz. Təxribatın qarşısının alınmasının bir yolu var. Qarabağın sülhməramlı olan ərazisindən yenə Azərbaycan ərazisinə atılan kiçik bir daş bizim üçün təhdiddir. Həmin ərazinin küllü yerə sovurulmalıdır. Əslində Ermənistan həmin

ərazilərdə bizə atəş açmaqla cavab atəşi açmağa bizi təhrik edir. Orada rus sülhməramlılardan biri yaralansın və məsələ böyüsün. Rusiya bunu hələ anlamayıb. Belə olan vəziyyətdə Rusiya kimi qocaman bir dövlət anlamır ki, Şuşadan Şuşanın atəşə tutulmasına Azərbaycan necə adekvat cavab verə bilər?

**- Bildiyimiz kimi, bir neçə gün öncə diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş torpaqlara səfər etdilər. Bu səfərdə ATƏT-in Minsk qrupunun üzvü olan 3 ölkənin səfirləri bu səfərə qatılmaqdan imtina etdilər. Bu hərəkətlər onlar Ermənistanı stimullaşdırırsa, bu təxribatların bununla əlaqəli ola bilərmi?**

- Əlbəttə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın Azərbaycandakı səfirlərinin Qarabağa səfərdən imtina etmələri Azərbaycana qarşı qərəzli mövqe və ermənilərin qismən dəstəklənməsi kimi qələmə verilə bilər. Həmsədr ölkələrdən yalnız ABŞ nümayəndəsi məntiqsiz bir açıqlama ilə izah etdi ki, biz getmirik, getmədiyimizin də səbəbini heç kimə demirik. Amma burada bir məsələ var ki, onlar sanki Azərbaycanın qələbəsinə qışqıncılıqla yanaşırlar. Digər tərəfdən əgər Rusiya sülhməramlı kontingentini Qarabağda yerləşdirirsə, Ağdamda monitoring mərkəzi yaradırsa, onun səfiri Şuşaya getdi və ya getmədi nə fərqi? Digər tərəfdən sülhməramlı kimi əks tərəfdən də Ermənistanla Qarabağda iştirak etməsi nəyi dəyişərdi? Qarabağın 30 illik işğalı dövründə Ermənistan bir səfiri belə Qarabağa apara bilməmişdi. Amma biz 50 səfiri birdən apardıq. Bütün bunları onlar yavaş-yavaş qəbul edəcəklər. Amma bu kimi addımlar cavabsız da qalmamalıdır.

Arzu Qurbanzadə



Zərdüst Quluzadə

## Paris yenə çalxalanır

**F**ransada 14 İyul Milli Gün qeyd edilərkən, paytaxt Paris, yeni növ koronavirus (Covid-19) peyvəndinin məcburi olmasına qarşı çıxan minlərlə insanın təşkil etdiyi etirazlarla qarışdı. Milli Gün paradının bitməsindən dərhal sonra Covid-19 peyvəndləmə tələbinə və vaksın kartlarının tətbiqinə qarşı çıxan minlərlə insan, “Diktaturaya yox” və “Makrona istefa” kimi şüarlar səsləndirərək yürüşə çıxıb.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron, ölkənin cənub-qərbindəki Montpellier şəhərini ziyarət edərkən etirazlarla qarşılanmışdı. Makron, daxili siyasət naziri Gerard Darmanin ilə birlikdə təhlükəsizlik siyasətinə dəstəyini göstərmək üçün Montpellier şəhərində olarkən mərkəzi polis bölməsində fərqli bölmələrdən olan polislərlə görüşüb. Elə bu vaxt polis bölməsinin qarşısına toplanan izdiham Makron və Daxili işlər naziri Darmanini bərk narahat edib. İzdiham, polis şiddəti əleyhinə və konstitusiyanın ümumi təhlükəsizlik qanununa etiraz edib. Fransa prezidenti, daha sonra getdiyi La Pailledə də dövlət qurumunun qarşısında toplanan izdiham tərəfindən istefaya çağırılıb.

Beləliklə dəfələrlə istefaya çağırılan Emmanuel Makron öz kreslosunda qalmaqdadır. Bir çox ekspert və siyasətçi inqilabın baş tutacağını hesablamışdı. Belə görünür ki, o ləngiməkdədir. Bəlkə də mövcud korona virusunun yayılması hadisələrin gündəmini dəyişib. Belə ki, fransız xalqının başı virusa və karantinə qarışıbmış. Təbii olaraq canını ədalətdən çox istəyən bu xalq da karantini meydanlarda yox evində keçirib. Amma görünən budur ki, etirazlar səngiyən deyil, hətta artmaqda davam edəcək.

Fransa Avropa Birliyinin qurucu üzvlərindən biridir və birliyə üzv dövlətlər arasında ən geniş sərhədlərə sahibdir. Ölkə, Birləşmiş Millətlər Təşkilatının da qurucu üzvü, Frankofoniya, G8 Zirvələri, Latın Birliyi və NATO-nun mühüm iştirakçısıdır. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. 360 təsirli döyüş başlığı və 59 nüvə elektrik stansiyası ilə əhəmiyyətli bir nüvə ölkəsidir.

İndi isə bu cür mühüm mövqeyə sahib ölkədə inqilab olması ehtimalında dünyanın necə çalxalanaçağını düşünək. Belə ki, kaos zamanı həmin nüvə başlıqlarının əmin əllərdə olması çətin məsələ kimi görünür. Hələ inqilabdan sonra hakimiyyətə daha da sağ yönəlməli hakimiyyətin gəlməsini nəzərə alaraq dünya müharibəsi ehtimalını da dəyərləndirmək olar. Belə ki, fransız xalqı 2-ci dünya müharibəsində müqavimətsiz faşist çevriliş etmişdir. Bu fakt fransız və dünya tarixi çərçivəsində örtbasdır edilməyə məruz qalsa da çoxları tərəfindən bilinir.

Tərcümə - Elçin Bayramlı

**A**zərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar gəldikcə daha çox baş verir. Eyni zamanda, erməni və ermənipərəst mütəxəssislər hadisələrdə Rusiyanı günahlandıraraq, Ermənistanı ABŞ və Fransanın iştirakı olmadan baş verən Bakı və Moskva ilə danışıqlardan imtina etməyə çağırırlar. Məsələn, bu barədə bir rusiyalı mütəxəssis, ermənipərəst “Realist” agentliyin baş redaktoru Sarkis Tsaturyan yazıb. Onun sözlərinə görə, Qarabağın “müstəqilliyi” ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən tanınana qədər danışıqlar ola bilməz.

Yeri gəlmişkən, Sarkis Tsaturyan, digər Rusiya mütəxəssisləri,

## Yevgeni Mixaylov: “Qarabağın hansı statusundan danışmaq olar? Bu, Azərbaycanın bir hissəsidir!”



məsələn, erməni tərəfinə simpatiya (öz etirafı ilə) hiss edən Maksim Yusin tərəfindən qınandı. Rusiyalı tarixçi və analitik Armen Qasparyan isə Sarqis Tsaturyanın açıqlamalarından birini “cəhənnəm” adlandırdı.

Rusiyalı beynəlxalq münafişlər üzrə mütəxəssis, “Jurnalistskie rassledovanie” (Jurnalist Araşdır-

ması) Youtube kanalının aparıcısı Yevgeni Mixaylov “Caliber” analitik informasiya mərkəzinin suallarını cavablandırarkən bezi erməni ekspertlərin səsləndirdikləri bu cür cəfəngiyyətlərə münasibət bildirməyin çətin olduğunu qeyd edib: “Rusiya Ermənistanı tamamilə süqutdan qurtardı. İndi sərhəddə təxribatlar edilir, amma Rusiya ittiham olunur?! Bu, normaldır? ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrin iştirakı olmadan danışıqların rədd edilməsinə dair bu cəfəngiyyət nədir? Qarabağın hansı statusundan danışmaq olar? Bu, Azərbaycanın bir hissəsidir!”

Yevgeni Mixaylov deyib ki, Ermənistanın bir dövlət olaraq, sadəcə,

reallaşmaması tamamilə aydındır: “Yalnız qonşuları ilə sülh şəraitində olan Ermənistanın iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər. Bütün bu təxribatlar, Moskvanı ittiham etmək cəhdləri güllünc görünür, buna əhəmiyyət verməmək lazımdır”.

Eyni zamanda, ekspertin fikrincə, Ermənistanı bütün problemlə məsələlərin qəti həllinə məcbur etmək üçün bir dəlil bazası yaratmaq lazımdır: “İrəvan intiqam almağı, provokasiya etməyi, o cümlədən Rusiya hərbiçilərini əvəzləməyi düşünməməlidir”.

Yeri gəlmişkən, Ermənistanın

1-ci prezidenti Levon Ter-Petrosyanın dünya birliyinin Ermənistan tərəfini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına razı olmağa məcbur edəcəyini söyləyən açıqlaması ölkədə fəal şəkildə müzakirə edilir. Ekspert deyir ki, onu Ermənistanda demək olar ki, dinləmirlər: “Levon Ter-Petrosyanın tez-tez düzgün düşüncələri səsləndirdiyini bir neçə dəfə demişəm. Ancaq çox dəstəkçisi yoxdur. Əlbəttə ki, indi dünya birliyi Ermənistanı sülhə məcbur etmək üçün söylərini birləşdirə bilər. Ancaq digər tərəfdən kim məcbur edilməlidir və nə üçün? Orada hətta bir ordu da yoxdur!”

# Erməni Kilsəsi inanclı kütləni yeni müharibəyə çağırır?




*Əsrlər boyu qonşularına, ilk növbədə türklərə və azərbaycanlılara qarşı kütlənin şüuruna nifrət aşılardan cinayətkar təşkilat Erməni Apostol Kilsəsinin dəyişməz mahiyyəti budur*

ümid etdiklərini bildirdilər. "Sərhədin genişləndirilməsinə" bənzər bir paneyrik-lə, erməni ruhaniləri, əslində, 30 il davam edən Azərbaycan ərazilərinin işğalı ilə, erməni ekspansionizminin əsas il-

Erməni Apostol Kilsəsinin erməni xalqının faciələrində əsas rolu oynaması artıq ermənilərin çoxuna aydındır. Bu Kilsənin ermənilərin qonşu xalqlarla düşmənçilik ruhunda tərbiyə olunmasında, terror və işğal özünün həyat tərzinə çevirməsində əvəzədlənməz roludur. SİA bu mövzuda "Caliber" analitik informasiya mərkəzinin hazırladığı maraqlı bir məqaləni oxucularına təqdim edir.

Erməni Apostol Kilsəsi öz "mə-nəvi" xüsusiyyətlərinə uyğun şəkildə yeni bir açıqlama verib. Daha doğrusu, 3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturova müraciət ünvanlayan Tavuş yeparxiyası. Ermənistanın erkən parlament seçkilərindən bir az əvvəl hökumət başçısı Nikol Paşinyana qarşı bir bəyanat imzalayan general arasında olan və bu seçkilərdə hakim "Vətəndaş Sazişi" partiyasının qələbə qazanmasından sonra vəzifəsindən azad edildi.

Yeparxiyanın müraciəti, keçən il iyul ayında Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması zamanı Xaçaturovun "müstəsna əmri altında" əldə edildiyi iddia edilən "qələbə" ilə əlaqədar qeyri-adekvat "xatirələr"ə doludur. Tarixə belə ekskursiya tamamilə yalan və qəbul edilməzdir. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki



qələbəsinin müqəddiməsinə çevrilən 2020-ci il iyul döyüşləri dövründə, ölkəmizin Silahlı Qüvvələri öz dövlətlərinin dövlət sərhədlərinin qorunmasını təmin edərək düşmən mövqelərinə sarsıdıcı zərbələr endirdi.

Ancaq Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının müraciəti, bir fenomen kimi uzun müddət erməni düşüncəsinin ayrılmaz bir xüsusiyyətinə çevrilmiş bu açıq saxtalaşdırma üçün çox praktik xarakterli bir fantaziya uçuşu olaraq çox diqqətəçəkəndir. Beləliklə, erməni kilsəsi üzvləri Xaçaturova "dövlətin sərhədlərini genişləndirən" "həqiqi hərbiçisi" kimi təşəkkür etdilər və onun hələ də "erməni qələbələrinə" rəhbərlik edəcəyinə

hamvericisi və dirijoru olduqlarını bir daha təsdiqlədilər. Əsrlər boyu qonşularına, ilk növbədə, türklərə və azərbaycanlılara qarşı kütlənin şüuruna nifrət aşılardan cinayətkar təşkilat olan Erməni Apostol Kilsəsinin dəyişməz mahiyyəti budur. Terror, türk-müsəlman əhalinin kütləvi şəkildə qırılması, etnik təmizlənmə, Azərbaycan və İslam mədəniyyəti abidələrinin sistemətik şəkildə məhvi - "uzun müddət əziyyət çəkən qədim insanlar"ın bətnindən çıxanların "nailiyyətlər"inin natamam siyahısıdır.

Sülh və dostluğu deyil, müharibəni və təcavüzü, ölkələrin ələ keçirilməsini və mifik "Böyük Ermənistan"ın yaradılması yolunda dayanan xalqların məhv edilməsini

## Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.*

təbliğ edən Erməni Apostol Kilsəsi Qarabağ münaqişəsinin birbaşa təhrikçilərdən biri oldu. Kilsə təbliğat maşını üçün qürur mövzusunda çevrilmiş erməni milli keşişlərinin avtomat silahlarla gəzməsini, yalnız milliyətinə və dinlərinə görə günahsız azərbaycanlıları öldürməyə hazır olduqlarını göstərən şəkillər kimi təəccübləndirir ki? Yalnız saxta tarixi əsərlər deyil, həm də hərbi anbarlara çevrilmiş məbədər də Erməni Apostol Kilsəsinin vizit kartıdır ...

Erməni Apostol Kilsəsinin bu cinayətkar siyasətinin nəticələri bir daha 2020-ci ilin payızında erməni-qriqorian kütləsini alçaldıcı məğlubiyyətə məruz qoydu. Ancaq indi də, xalqını kədəre və fəlakətə məhkum edən erməni ruhaniləri təcavüzkar Ermənistanın sarsıdıcı məğlubiyyətindən son-

ra, hələ də xristian təvazökarlığından, qonşularına mərhəmətdən, elementar bir ədalət hissindən uzaqdırlar. Və onların qələməndən qaynaqlanan "qələbələr" və "sərhədlərin genişlənməsi"nin kinayəli pafosu, təəssüf ki, erməni ictimaiyyətinə yeni bir qırğına sürükləyir.

Əsrlərdir davam edən xalqlar arasında düşmənçilik və nifrət salmaq ənənəsinə sadıq qalaraq, Erməni Apostol Kilsəsi hərtərəfli regional sülhün qarşısındakı ən ciddi əngəllərdən birini təmsil edir. Çünki tarixə tamamilə əks məzmunun kateqoriyalarına və dəyərlərinə sadıqlığını sübut etmiş bu təşkilatı narahat edən sülhün və mehriban qonşuluğun perspektivi deyil.

**Tərcümə - Elçin Bayramlı**

...Aye, bu nələr olur, erməni ordan deyir ki, ruslar bizim "böyük qardaşımızdır", onları heç kimə dəyişmərik... Bu yandan da durub deyirlər ki, fransızlar ermənilərə daha çox "sayqı" göstərirlər deyə, onlar bizim üçün daha önəmlidirlər.

...O gün Nikol Paşinyan Fransa prezidentini Emmanuel Makronun Ermənistanla gələcəyini deyəndən sonra, düşüblər üstünə ki, ruslara belə bağlamaq olmaz, ona görə də fransızlar bizim balaca bacı kimi "nazımızı çəkdiyə görə", onlarla əməkdaşlıq etməkdən imtina bizim üçün axmaqlıq olar.

Əslində, mən ermənilərin ruslara qarşı beliqırıqlığının günahkarı kimi, hər şeydən əvvəl rusiyalı deputat, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu "görürəm". Çünki rusiyalı deputat ötən günlərin birində yerli nəşrlərə verdiyi müsahibələrinin birində, "...mən ermənilərin qəlbinə girmək istəmirəm və əgər onların türklərlə problemləri varsa, qoy gedib özləri məşğul olsunlar" - deməsi olub.

Təbii ki, erməni kimi "məğrur bir xalq bunu həzm edə bilməz". Gərək Kalaşnikov da bunu nəzərə alaydı. Amma təəssüf ki, almaq istəməyib.

Məsələ bundadır ki, erməni

## "Qoy, hələ bir Makron gəlsin.."



məntiqinə görə, "məğrur bir xalq" haqqında bu cümləni işlədən Kalaşnikov bu sözləri deməklə, tək-cə erməni qəlbinə girməyib, sadəcə olaraq, o, həm də erməni qəlbinə tūpürməyə qərar verib. Deyim ki, bunu deyən ermənilər adamda inanmamağa yer qoyurlar.

... Rusiya ilə Türkiyənin əvvəllər heç vaxt indiki qədər məhsuldar münasibətdə olmadığını bəyan edən rusiyalı deputatın dediyindən belə başa düşülür ki, ruslar hazırda adı it dəftərində belə olmayan Ermənistanla, türklərlə münasibətləri pozmaq istəməyirlər: "...Yaxşı, Rusiyanın Ermənistan qarşısında götürdüyü öhdəlik və müttəfiq münasibətləri bir anlığa unudaq. İndi Kalaşnikov biz erməniləri başa salsın gərək, Türkiyə ilə Rusiya arasında hansı məhsuldar əlaqələr mövcuddur?" Əsl erməni sualıdır.

Təbii ki, erməni düşüncəsinə görə, Kalaşnikov dediyi məhsuldar əlaqələrlə bağlı heç bir nümunə gətirə bilməz. Amma ermənilər türklərin ruslara etdikləri "haqsızlıqlar barədə" kifayət qədər nümunələr gətirə bilirlər.

Ermənilərə görə, əslində rusların ermənilərə qarşı etdikləri "haqsızlıqların" kökündə "Ermənistanın demokratiya ideyalarının" onların ölkəsinə, yəni Rusiyaya sirayət etmək "qorxusu dayanır"(?).

Bundan əlavə, maraqlıdır ki, ermənilər rusiyalı biri üçün öz ölkəsinin maraqlarının başqa bir ölkənin, deyək ki, elə Ermənistanın maraqlarından daha vacib olduğunu qəbul etmək istəməyirlər: "Əslində Dövlət Dumasının MDB işləri komitəsinin sədri öz müsahibəsində ölkəsinin maraqlarının Ermənistanla üst-üstə düşmədiyini etiraf edir". Bunu da ermənilər deyir. Amma onların düşüncəsinə görə, bu, belə olmamalıdır...

Məhz bunları əsas götürən ermənilər sanki bununla "günahın onlardan keçdiyini" demək istəyirlər.

"...Qoy, hələ bir Makron gəlsin...amma ruslar Ermənistanla göstərdikləri sayqısızlığa, Ermənistanı itirdiklərinə görə, peşimançılıqları qarşısındakı illərdə çəkəcəklər..."

**Ağasaf Babayev**

## "Minsk Qrupu yeni geosiyasi reallıqların yarana biləcəyi təqdirdə..."

**A**TƏT-in Minsk qrupunda təmsil olunmuş dövlətlərin mövcud münaqişəyə münasibətdə müəyyən məsələlərdə mövqeləri üst-üstə düşür. Bu günlərdə ABŞ-ın Bakıdakı səfiri də bəyan edib ki, onlar Rusiya ilə bu münaqişənin həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də regionda sabitliyin təmin edilməsi yönündə bundan sonra da əməkdaşlıq etməyə hazırdırlar. Bu faktın özü göstərir ki, Minsk Qrupu bu formatın saxlanılmasında və əslində münaqişə tərəfləri arasında münasibətləri ciddi nəzarət altında öz həllini tapmasında maraqlıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, bütün bunlar göstərir ki, Minsk Qrupunda təmsil olunmuş dövlətlərin hər biri ayrılıqda regionda gedən geosiyasi prosesləri, münaqişə tərəfləri arasında münasibətləri ciddi nəzarət altında saxlayır və hər biri özünün geosiyasi maraqlarından çıxış edirlər: "Əsas məsələ ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun mövqeyində də bu öz əksini tapır ki, münaqişə siyasi anlamda və hüquqi müstəvi üzərində tam mənada öz həllini tapmayıb. Görünür, Minsk Qrupunda təmsil olunmuş dövlətlər hansısa bir mərhələdə Dağlıq Qarabağın statusu ətrafında müzakirələrin yenidən başlanmasında və mahiyyət etibarilə uzaq perspektivdə də olsa Azərbaycan daxilində Qarabağ ermənilərinə bu və ya digər statusun verilməsində maraqlıdırlar. Etiraf etmək lazımdır ki, əslində Dağlıq Qarabağla bağlı danışıqlar bölgədə kifayət qədər müstəqil siyasət yeridən Azərbaycan dövləti üçün müəyyən təzyiq və təhdid vasitəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayan bir dövlətdir və strateji bölgədə yerləşir. Nəqliyyat-kommunikasiya xətlərinin açılmasından sonra bölgənin əhəmiyyəti daha da artacaq. Buna görə də Azərbaycan hakimiyyətinə təzyiq göstərmək üçün yəqin ki, ATƏT-in Minsk Qrupunda təmsil olunmuş dövlətlərin hər biri ayrı-ayrılıqda bu statusun verilməsini istəyirlər".

E.Manafov vurğulayıb ki, nə qədər ki, münaqişə tərəfləri arasında regionda uzunmüddətli sülhə təminat verə biləcək sülh müqaviləsi imzalanmayıb, ATƏT-in Minsk Qrupu məhz bu formatda öz fəaliyyətini davam etdirməsinə ehtiyac var: "Əlbəttə, rəsmi Bakı bu məsələdə ATƏT-in Minsk Qrupu ilə əməkdaşlıq etməkdən imtina etmir. Lakin hazırda rəsmi Bakının və ATƏT-in Minsk Qrupunun mövqelərində əsas fərqli amil ondan ibarətdir ki, rəsmi Bakı artıq elan edib ki, Azərbaycan dövləti daxilində erməni icmasına heç bir statusdan söhbət gedə bilməz. Təəssüflər olsun ki, illər boyu bu problemin həlli istiqamətində real təkliflər verməyən ATƏT-in Minsk Qrupu isə əks mövqedə dayanır. Görünür, yeni geosiyasi reallıqların yarana biləcəyi təqdirdə özlərinə lazım ola biləcək layihənin reallaşması üçün müvafiq şəraitin yaranmasını gözləyirlər".

**Aysel Məmmədova**



Qəzet 1991-ci il  
yanvarın 11-dən çıxır

16 iyul

## “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində

**F**utbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, son Azərbaycan çempionu “Neftçi” evdə Tbilisi “Dinamo” ilə cavab oyununa çıxıb. “Bakcell Arena”da keçirilən görüşdə Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. İlk matçda da eyni hesablı qələbə qazanan Samir Abasovun baş məşqçisi olduğu komanda növbəti mərhələyə yüksəlib.

“Neftçi” 2-ci təsnifat mərhələsində “Olimpiakos”la (Yunanistan) qarşılaşacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. Qeyd edək ki, “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Məşhur “Hard Rock” qrupu olan “Cinderella”nın məşhur gitaristi Ceff Labar dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur gitaristin ölüm səbəbi bilinmir. Ölümü ilə bağlı məlumat isə oğlu tərəfindən sosial media vasitəsilə yayılıb. Labarın birinci həyat yoldaşı olan Qaile Labar-Bernhard məlumat verib ki, məşhur gitaristin ölmüş bədənini onun Nashvildəki evində tapılıb. Amerikalı “Hard Rock” qrupu olan “Cinderella” 80-ci illərdə

## Əfsanəvi gitarist vəfat edib

xeyle kütlə tərəfindən sevilir. Labar qrupu 1985-ci ildə Mixael Şemrikin əvəzinə qatılıb. O, qrupun 4 studiya albomunda yer alıb. 1986-cı ildəki “Night Songs” və 1988-ci ildə çıxmış “Long Cold Vinter” albomları 3 milyona satılıb.



## QARABAĞ AZƏRBAYCANDIR!

## Özündən 43 yaş kiçik sevgilisi ilə qovuşdu - Tatlısəs dilə gəldi

**M**əşhur müğənni İbrahim Tatlısəs bir müddət əvvəl özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir zaman sonra evlilik xəbəri yayılsa da, İbrahim Tatlısəs belə bir şey olmadığını deyib. İbrahim Tatlısəs aralarında kiçik əlaqələrin çox güclü olduğunu da həmçinin qeyd edib.

Xatırladaq ki, Tatlısəs bir müddət sevgilisine həsrət qalıb. Hazırda o yenidən sevgilisine qovuşub. Sevgilisi Gülçin Karakaya bu qovuşmağa “Gəldi könlümün əfəndisi” deyərək reaksiya bildirib.



Turqay Musayev

## Kyellini “Yuventus”la vidalaşır?

**“Y**uventus”la müqaviləsi iyunun 30-u başa çatan Corco Kyellinin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır. “Football Italia” nəşrinin yazdığına görə, bu bərdə İtaliya millisinin üzvünün agenti Davide Lippi məlumat verib. O, 36 yaşlı oyunçunun karyerasını başa vurmaq fikrinin olmadığını bildirib:

“Müqavilə imzalamaq üçün iki tərəfə ehtiyac var. Corco Avropa çempionatına getdi və diqqətini bu turnirə yönəltdi. “Yuventus”la problemi-miz yoxdur, turnirdən dərhal sonra görüşəcəyimizi söylədik. Amma hazırda nə danışıq olub, nə də görüş. Başqa bir klubdan təklif almamışıq. “Yuventus”un danışıqlar üçün tarix təyin etməsini gözləyirik. Kyellini karyerasını başa vurmağı düşünmür. O, uzun illərdir “Yuventus”un simvolu olub. İndiyə qədər heç kim zəng etməyib,



amma təkliflər gəlsə təəccüblənməyərəm, çünki o, hazırda İtaliya yığmasında azad agent olan yeganə futbolçudur”. Qeyd edək ki, Kyellini bu il İtaliya millisi ilə Avropa çempionu olub.

Aysel Məmmədova

## Sağlam və parlaq saçlara sahib olmaq üçün NƏ ETMƏLİ ?

**M**üasir dövrdə saçların tökül-məsi kişilər və qadınlar arasında geniş yayılmış problemdir. Saç tökülmesindən nəinki qadınlar, həm də kişilər əziyyət çəkir. SİA xəbər verir ki, hesablamalara görə, zərər cinsin nümayəndələrinin 60 faizi saç tökülmesi problemi ilə üzləşirlər. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Bəli olduğu kimi, xanımlar saçlarını tez-tez rəngləməyi, fenlə qurutmağı, saç düzümü etməyi xoşlayırlar ki, bu prosedurlar da təbii olaraq saçlara mənfi təsirini göstərir. Ancaq trixoloqlar söyləyirlər ki, saçlar stressdən, orqanizmin hormonol fonunun dəyişməsindən, daxili xəstəliklərin əmələ gəlməsindən də tökülə bilər. Həmçinin düzgün olmayan qidalanma, uzunmüddətli pəhrizlər, orqanizmde bəzi vitaminlərin çatışmaması saçların tökülmesi ilə nəticələnə bilər. Bütün sadələdiyimiz faktorlar saçların kökünün qocalmasına və öz növbəsində tökül-məsinə təkan verir.

Ona görə də, saçlarınızı parlaq və sağlam görünməsinə arzulayırsınızsa, ona qulluq etməyi unutmamalısınız. Xüsusilə yay və qış aylarında saçlara xüsusi qulluq etmək lazımdır. Çünki bu fəsillərdə onlar təbii parlıtısını itirir, onun rənginin boza çalmasına səbəb olur. Təbii elastikliyi itirən saçlar qurumağa və bəlləliklə də qırılmağa başlayır. Zərif cinsin nümayəndələrinin yay fəsilində saçlarına qulluq göstərməsi üçün tövsiyələrlə yanaşı, maska, məhlul reseptləri təqdim edirik.



Əvvəllə, saçlarınızı bitki, yağ tərkibli şampunlarla yumağa çalışın. Saçlarınızın quru, normal və ya yağlı olmasını müəyyənləşdirdikdən sonra mütləq saç tipinizə uyğun şampunlardan istifadə edin. Maska və məhlullardan vaxtaşırı istifadə edin. Gözməyə çıxarkən şlaypa, yaylıq taxmağı unutmayın.

Dəniz suyu saçların kökü üçün çox zərərli-dir. Ona görə də dənizdə çimərkən saçları-

nızı elə formada yığın ki, dəniz suyu onlara dəyməsin. Əgər saçlarınıza dəniz suyu dəyersə, onda saçlarınızı şampunla yuduqdan sonra mütləq limonlu və ya sirkəli su ilə yaxalayın. Bunun üçün bir litr suya 2 xörək qaşığı limon suyu əlavə edin.

Saçlar hər gün daranmağı sevir. Ancaq saçları yaş halda darmaq onun köklərinə zərər vurmaq deməkdir. Ona görə də, saçlarınızı yalnız quru olanda darayın. Hər gün yatmadan qabaq 5-10 dəqiqə saçlarınızı müxtəlif istiqamətlərdə darayın. Əgər hər gün bu proseduru etməyi unutmasanız saçlarınız yumşaq, parlaq olacaq ki, müxtəlif saç düzümlərini asanlıqla edə biləcəksiniz.

Aysel Məmmədova

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: [ses@sia.az](mailto:ses@sia.az)

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yayılır, səhifələnilir.

“Azərbaycan” nəşriyyatında çap olunur

Qəzetdə AzarTAc, SİA informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600